




TƏRCÜMƏ MƏRKƏZİNİN KİTABLARI







# BİZİM HƏYATIMIZ – *Bir şəhər daması*

(Hokkular)



AZƏRBAYCAN RESPUBLİKASININ  
NAZİRLƏR KABİNƏTİ YANINDA  
TƏRCÜMƏ MƏRKƏZİ  
BAKİ – 2015

Tərcümənin, müqəddimə,  
məlumat və şərhlərin müəllifi: **ELÇİN**

**Redaktor: Tofiq Qaraqaya**

***Bizim həyatımız – bir şəh daması***

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  
Tərcümə Mərkəzi. Bakı: 2015. – 160 səh.

İlk dəfə XIV yüzillikdə yaransa da, yapon poeziyasında bu  
gün də öz populyarlığını saxlayan hokkular XIX əsrдən başla-  
yaraq, dünya ədəbiyyatına təsir göstərməkdədir.

Kitaba orta əsrlərdən bu yana yaşayıb-yaratmış məşhur  
yapon şairlərinin hokkuları, həmçinin müasir yapon şeirindən  
seçmələr daxil edilmişdir.

**ISBN 978-9952-503-12-8**

© Azərbaycan Tərcümə Mərkəzi,  
Bakı-2015

## BİR DAHA HOKKU HAQQINDA

○ uzaq 1978-ci ilin sonları, 79-un əvvəlləri – indi oxucunun qarşısındakı bu kitabı hazırladığım o günlər mənim yaxşı yadımdadır: üç-dörd ay şənbə və bazar günləri Axundov kitabxanasında cürbəcür ensiklopediyaları, lügətləri, Yaponiya ilə bağlı etnoqrafik ədəbiyyatı, klassik yapon poeziyasına aid materialları qarşıma yiğib işləyirdim, hətta iş günləri də fasılədə, boş vaxtlarım olanda o kitabxanaya baş çəkirdim – o zaman mən Yazıçılar İttifaqının gənc bir katibiydim, kitabxananın binası da bizimlə yanaşı idi – axşamlar isə bu hokkuları minlərlə hokkular arasından seçir və tərcümə edirdim, elə olurdu ki, bir hokkunun beş-altı tərcümə variantı yaranırdı, ən başlıcası isə, mən bütün bu işləri bir gənclik coşqunluğu, böyük həvəs və ləzzətlə görürdüm.

O vaxtlar mən qədim Çin və yapon ədəbiyyatı ilə çox maraqlanırdım, xüsusən hokkular mənim üçün əsl bədii kəşf olmuşdu və dediyim o həvəs və ləzzət də elə bu bədii kəşfin nəticəsi idi. Hokkunun o cür emosional-estetik təsirində, görünür, bir tərəfdən onun heç bir ideoloji çərçivə tanımaması, hər cürə doqmalardan azad olması, müdrikliyi və orijinallığı, sadəliyi və səmimiyyəti o biri tərəfdən də sosrealizmin tügyan etdiyi bir dövrdə mənim bu «ədəbi metoda» qarşı bütün içimdən püskürən kin-küdərət az rol oynamamışdı.

Oxucu, yəqin, hiss edəcək ki, müasir mən XX əsrin ikinci yarısını nəzərdə tuturam – yapon şairlərinin yazdıqları hokkular klassik hokkulara nisbətdə bədii-estetik baxımdan zəif və dayazdır, çünki onlarda artıq həyata ideoloji münasibət açıq-aşkar hiss olunur. Elə buna görə də o vaxt mən həmin hokkulardan da bəzi nümunələri bu kitaba daxil etmişdim və indiki nəşrdə də onları çıxartmadım – qoy oxucu xronoloji mənzərə ilə bərabər, bədii mənzərəni də gör-sün və müqayisə etsin.

Bu gün o hokkuları yenidən gözdən keçirərkən bu janrıñ və ümumiyyətlə, klassik yapon poeziyasının son dərəcədə məxsusiliyini və bu məxsusiliyin dünya ədəbiyyatında unikal bir hadisə olduğunu bir daha özüm üçün təsdiq

etdim. Mən onları rus dilindən tərcümə etmişəm və şübhəsiz ki, orijinal şeirin tərcüməsinin tərcüməsində itkiləri çox olur və bu mənada bu hokkular orijinalda, yəqin ki, daha çoxnüanslıdır, daha dərindir və daha zərifdir.

Hokkuların mənim üçün ən qiymətli cəhəti ondadır ki, deyilməyənlər sözlə deyiləndən qat-qat artıq və zəngindir.

*Elə aydın gecədi!  
Bir kor toqquşdu mənimlə...  
Gülümsədi.*

(Buson)

Bu sadə misralar oxucu fantaziyasını haralara aparıb çıxaracaq, – bu, artıq o fantaziyanın miqyasından asılıdır.

Elə yalnız bircə hokkunu oxumaq kifayətdir ki, o üç sadə misra, bir hokkunun yox, ümumiyyətlə, hokkuların lirik qəhrəmanının kim olduğunu, hansı hisslərlə yaşadığını, hansı ruha və mənəvi qüdrətə sahib olduğunu oxucuya tanıtsın:

*Necə yuyum ayaqlarımı?  
Bu şəffaf suyu bulasdırmağa  
Çatmir qüdrətim.*

(Fukaku)

O lirik qəhrəman nəinki hansısa bir ağaç kəsə bilməz, nəinki bircə budağı qırı bilməz, o, bir yarpağı belə,

Bizim həyatımız – bir şəhər daması

qopara bilməz – buna onun həmin mənəvi qüdrəti imkan  
vermir:

*Quyumun ağzını  
Bu gecə tutubdu sarmaşıq.  
Qonşudan allam suyu!*

(*Tiyo*)

Baxın, o üç sadə misra adı atəşböcəyini obrazlaşdıraraq  
hansı poetik zirvəyə qaldırır:

*Hanı atəşböcəklər?  
Təqibdən qaçıb  
Gizləniblər ayda!*

(*Ryoto*)

O, yəni hokkunun lirik qəhrəmanı ən sadə detallarla, üç  
misrada yaratdığı ən sadə situasiya ilə heç vəchlə bu üç  
misraya sığışmayacaq emosional təsirə nail olur:

*Niyə səs salıb qovdun anamı  
Yuxumdan mənim,  
A ququ quşu?*

(*Kikaku*)

Baxın, lirik qəhrəman necə anlaşılmaz bir heyrət içindədir:

*Bu necə işdi, dostlar?  
Çiçəkləmiş gilənara baxır insan,  
Belində isə asılmış qılınç!..*

(Gyoray)

Müəllifin kiçik oğlunun ölümünə yazdığı hokkuda lirik qəhrəmanın kədərinə fikir verin:

*Circirama tutanım mənim!  
Hansı bilinməz ölkəyədi  
Sənin qaçışın...*

(Tiyo)

Bu isə onun yumorudur (fəlsəfi yumoru!):

*Circirama bütün günü  
Tutmaq istəyir çeşmə başında  
Öz kölgəsini.*

(Tiyo)

Kədərdə də, şuxluqda da eyni poetik incəlik, eyni zəriflik var, çünki baxın, o lirik qəhrəmanın, məsələn, dünyanın bəxtəvəri olması üçün nə lazımdır:

*Nə az, nə azacıq,  
Düz iyirmi xoşbəxt gün  
Qonağı oldum gilənar çiçəklərinin.*

(Basyo)

Və o, bu xoşbəxt dünyadan çıxıb bizim dünyaya qayıdarkən belə – yəqin, iyirmi xoşbəxt gündən sonra artıq o gilənarın çiçəkləri tökülüb – bütün içindən gələn bir səmimiyyətlə təşəkkürünü bildirir:

*Əlvida, ey gilənar çiçəkləri!  
Təşəkkür, bu əvəzsiz mərhəmət,  
Bu səmimi qəbul üçün!*

(Basyo)

Ancaq lirik qəhrəmanın o incə ruhu bizim bu mürəkkəb, keşməkeşli, ağır dünyamızda da onunla bir yerdədir və baxın, adı bir quş səsi ona necə təsir edir:

*Kədər bürüdü yenə qəlbimi –  
Darıxdım anamçın, atamçın mən.  
Tənha qırqovul səsi.*

(Basyo)

İlk baxışda, bəlkə də, təəccüblü görünən bu bədii assosiasiyyada, məncə, dəqiqliyi uyğunluq var və hokkularda tez-tez rast gəldiyimiz bu təsvir vasitəsi yalnız bədii yox, bədiiliklə birlikdə psixoloji assosiasiyyadır – bədii-psixoloji assosiasiya.

Hokkular üçün cansız dünya yoxdur – yer üzündə nə varsa, hokku onu canlandırır, ona bir canlı kimi baxır, onu hiss edir və mənalandırıa bilir.

*Sakit yaz çiskini  
İslada bildi  
Sahildəki balıqqulaqlarını.*

(*Buson*)

Kim bilir, neçə müddətdi dənizdən – sudan uzaq düşmüş balıqqulaqlarının qupquru qabığı, nəhayət ki, o sakit yaz çiskini sayəsində nəm çəkdi, islana bildi və bu – hokku qəhrəmanının gözündən yayınmir. O, məqamı qələmə alır və tamam adı görünən o məqam, oxucunun təxəyyüllündə, bəlkə də, bir hekayəyə çevrilir. Baxın:

*Qar bürümüş hər tərəfi.  
Meşədəki komada  
Tənha qarı.*

(*Basyo*)

Hokkularда reallıq ilə irreallıq arasında poetik bir vəhdət var və onlar çox üzvi surətdə birləşərək, təsəvvürümüzdə real və canlı bir mənzərə yaradır.

Misal üçün, müəllif bu hokkudakı mənzərəni monastırda müşahidə edir və ilk iki misra tam bir reallığın ifadəsidir:

*Mötəbər oturub, aramla  
Çay içir rahib.*

İndi isə bu son misraya fikir verin:

Bizim həyatımız – bir şəhər daması

*Bağdan boylanır xrizantemlər.*

(Basyo)

Yaxud:

*Uzun yaz günü!*

Bəli, real bir məlumatdır. Bu isə son iki irreal misralardır:

*Sahillə aram-aram*

*Söhbət edir qayıq.*

(Tsiki)

Hokku canlandı və bütövlükdə tam real bir mənzərə yarandı.

\* \* \*

Hokkunu tədqiq edən fransız ədəbiyyatşunası Rolan Bart yazar ki, «hokkuların fantasmaqor bir xüsusiyyəti var: onları oxuyan hər kəsə elə gəlir ki, bunları o özü də asanca yaza bilər».

Doğrudan da belədir, ancaq hokku sadəliyi aldadıcı sadəlikdir, yəni düz 36 il bundan əvvəl (!) yazdığını kimi, böyük mənanı ifadə edən müdrik sadəlikdir və bədii

sözün, ədəbiyyatın mahiyyətindəki zənginlikdən, çoxcə-hətlilikdən xəbər verir.

Mən bu hokkuları yenidən nəzərdən keçirərkən, bizim klassik ədəbiyyatı – divan ədəbiyyatını xatırlayırdım: fəlsəfi, yaxud aşiqanə mətləbi mürəkkəb, bir neçə mərtəbəli poetik obrazlarla ifadə edən yüksək bədii-estetik səviyyəli elitar poeziya təəssüratı; o biri tərəfdən isə üç sadə və sərbəst misradan ibarət hokku – müxtəlif poetik qütblər, bir-birindən min kilometrlərlə uzaq, müxtəlif mentalitetli, müxtəlif taleli və müxtəlif tarixə malik xalqların poetik özünüifadəsi, ancaq eyni yüksək bədii-estetik səviyyə, eyni yaradıcı qadırılık.

Bu kitaba toplanmış hokkuları mən 1978-79-cu illərdə mətbuatda da dərc etdirmişdim və o zaman ilk dəfə idi ki, Azərbaycan oxucusu doğma dilində hokku ilə tanış olurdu. Oxular bu janrı maraqla qarşılıdlılar, elə 1979-cu ildə də «Gənclik» nəşriyyatı «Nərgizin bircə çiçəyi...» kitabını yeddi min tirajla nəşr etdi. Kitabın adı Matsuo Basyonun hokkusunun bir misrası idi.

Aradan bu qədər illər keçib və bu illər ərzində Azərbaycan oxucusunun hokku ilə tanışlığı davam edib – yeni tərcümələr, dərclər, nəşrlər, hətta müsabiqələr – ancaq hokkular və ümumiyyətlə, klassik yapon ədəbiyyatı elə

## Bizim həyatımız – bir şəh daması

---

zəngin bir yaradıcılıqdır ki, yalnız milli yox, bəşəri mahiyətli bu yaradıcılıq ilə daha yaxından, daha dərindən tanışlığımız, bilavasitə orijinaldan tərcümələrimiz, hələ irəlidədir.

Mən «Nərgizin bircə çiçəyi...» kitabının ikinci nəşrini Kabayasi İssanın hokkularından birinin bir misrası ilə – «Bizim həyatımız – bir şəh daması» – adlandırdım və mənə elə gəlir ki, həm fəlsəfi, həm də estetik mənada bu bir misra, hokkunun daxili mündəricatına daha yaxındır.

**ELÇİN**

**28 fevral 2015-ci il**



## SADƏLİYİN MÜDRİKLİYİ

(*Birinci nəşrə yazılmış ön söz*)

**Y**apon ədəbiyyatı – qədim yapon romanlarından tutmuş Kabo Abenin əsərlərinədək, yapon incəsənəti – maska teatrlarından tutmuş ukiyoe qraflarınəcən, Kurosavanın filmlərinəcən bütün dünyada özünün son dərəcə məxsusi olması ilə, estetik kamilliyi və fəlsəfi müdrikliyi ilə məşhurdur.

Belə bir məxsusılık, estetik kamilllik və fəlsəfi müdriklik yapon poeziyasının «hokku» adlanan klassik formasında, olsun ki, daha dərin qatlara hopmuş milli mahiyyətlə nəzərə çarpır.

Hokku yapon poeziyasında həcmcə iki ən kiçik formadan biridir. Digər poetik forma «tanka» adlanır. «Tanka» beş misradan ibarətdir.

Hokku isə üç misradan ibarətdir. Bu janrıda yazan orta əsrin böyük şairi, yapon ədəbiyyatının klassiki Matsuo Bas-yoya (1644-1694) qədər hokku sabit ölçüyə malik idi; birinci misra beş, ikinci misra yeddi, üçüncü misra da beş hecadan ibarət idi. Lakin Basyo istedadı və sənətkar cəsarəti bu sabitliyi dağdı, hokkuya azadlıq, sərbəstlik gətirdi.

Hokku misraları qafiyələnmir, lakin onlar məzmundan doğan daxili bir ritmə, musiqiyə malikdir. Dilin qəlizliyi, obrazlar, metaforalar aləminin mürəkkəbliyi, söz oynatmaq hokkuya yabançıdır.

Sadəliyin müdrikliyi! – Məncə, hokkunun əsas yaradıcılıq prinsipi, əsas bədii və estetik qayəsi məhz bundadır.

Əlbəttə, dünya poeziyasının bir çox kiçik formaları məşhurdur: qədim yunan epiqramı, şərq rübəsi, Azərbaycan bayatısı... Doğrudan da, bu şeir formalarının yanında Azərbaycan qoşması, yaxud hokku tədqiqatçılarından V. Markovanın dediyi kimi, Avropa soneti monumental əsər təsiri bağışlayır.

Hokku bu kiçik formalardan, məncə, əsas etibarilə bununla seçilir ki, dəqiq və son dərəcə incə strixlərlə əhvali-ruhiyyə mənzərəsi, miqyası və vüsəti yaradır. Bayatı altı-yeddi sözlə

dərin bir fikir söyləyirsə, hokku bu fikrin yaratdığı əhvali-ruhiyyəni təsvir edir.

Hokku təsviri sənətə çox yaxın bir janrdır. İki-üç cizgi ilə gözlərimizin qarşısında tam bir mənzərə yaranır:

*Dağ üstə ay.*

*Yamacda duman.*

*Tüstülənir düzlər.*

*(Basyo)*

Doğrudan da, elə bil ki akvarellə çəkilmiş bir mənzərəyə baxırsan.

Çox zaman hokkunun axırıncı misrası əhvali-ruhiyyəni bildirir, həm də birbaşa, müstəqim surətdə yox, assosiativ yolla və axırıncı misranın yaratdığı bu əhvali-ruhiyyə ilə əvvəlki misralarda söylənən fikir arasında daxili bir yaxınlıq, mən deyərdim ki, dialektik bir vəhdət mövcuddur.

Misal üçün:

*Keçmiş saray xidmətindən*

*Rahibənin hekayəti...*

*Hər tərəfi bürümüş qar.*

*(Basyo)*

Yaxud:

*Bir gün sən də  
Anlarsan ki, qocalıq nədir!  
Payız çiskini, duman...*

*(Basyo)*

Bəzən isə birinci misra əhvali-ruhiyyəni bildirir və sonrakı misralarda söylənən fikri səciyyələndirir:

*Qarlı səhər. Yalqızam.  
Quru balıq – qismətim;  
Budu taleyim mənim.*

*(Basyo)*

Bu o demək deyil ki, kimsə qarlı bir səhərdə quru balıq yeyir. Bu o deməkdir ki, lirik qəhrəmanın taleyi də qarlı səhər soyuğu, kimsəsizliyi kimidir.

Görünür, bu cəhət hokku poetikasının əsas estetik komponentlərindəndir.

Hokku lirik şeir formasıdır.

Hokkunun lirik qəhrəmanı yalnız öz-özlüyündə insan deyil, insan əhvali-ruhiyyəsi, insan hiss-həyəcanı da hokkuda müstəqil lirik qəhrəman kimi özünü bürüzə verir.

Hokkudakı əhvali-ruhiyyənin, hiss-həyəcanın əsas bədii təcəssümçüsü təbiətdir: çay yarpağı, gilənar çiçəyi, gavalı budağı, qırmızı bibər, xrizantemin ağ ləçəyi... atəşböcəyi, hörümçək toru, balığın gözü, kəpənək qanadı...

Bu obrazlar atributunun incəliyi, kövrəkliyi, məsumluğunu adamı heyran qoyur.

Hokku qəhrəmanının faciəsi:

*Məni daşqalaq edin!  
Çiçəkləyən gilənar budağını  
Sindirmişam indicə.*

(Kikaku)

Hokku qəhrəmanının heyrəti:

*Bu necə işdi, dostlar?  
Çiçəklənmiş gilənara baxır insan,  
Belində isə asılıb qılinc!*

(Kyoray)

Hokku qəhrəmanının sevinci:

*Buludların arasıyla gözirsən.  
Birdən... dağ ciğirində,  
Yağışlı gündə – gilənar çiçəyi!*

(Kito)

Bizim həyatımız – bir şəhər daması

---

Hokku qəhrəmanının gileyi:

*Səs salıb niyə qovdun anamı  
Yuxumdan mənim,  
A Ququ quşu?*

(Kikaku)

Hokku qəhrəmanının istəyi:

*Gavalının ətri!  
O yoxsulun daxmasından  
Çəkmə gözünü sən...*

(Kikaku)

Bu heyrət və bu sevinc də, bu giley və bu istək də kə-pənək qanadı kimi titrəkdir.

Hokkularda qəribə bir dəqiqlik var: payızın firtınası ayrıdır, qışınkı ayrı; ilk payız yarpağı, son payız yarpağı; yaz buludu, yay buludu; meh yalnız adicə meh deyil, axşam mehi, səhər mehi, günorta mehi, gecə mehi – hərəsinin də öz ovqatı və aləmi... Bu dəqiqlik – dəqiq də əhvali-ruhiyyə, ovqat yaratmaq üçündür (və yaradır da!). Buna görə də hokkular çox qısa həcminə, assosiasiylar üzərində qurulmasına baxmayaraq mücərrəd yox, konkret mahiyyətlidir.

Hokku böyük xalq auditoriyasına malikdir, çox sevilir, çox kütləvidir. Yəqin ki, məhz bu incəliyə, bu kövrəkliyə, bu həzinliyə və bu dəqiqliyə – poetik dəqiqliyə görə.

\* \* \*

Hokkular rus dilində dəfələrlə ayrıca kitab halında, müxtəlif müntəxəbatlarda, toplularda nəşr olunmuş, geniş oxucu auditoriyasının, ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, böyük marağına səbəb olmuş, görkəmli rus və sovet alımlarının məxsusi tədqiqat obyektinə çevrilmişdir.

Oxular hokku ilə Azərbaycan dilində bizim müqəddimə, tərcümə və şərhlərimizlə yalnız son illərdə dövri mətbuatda tanış olmuşlar. Bu mənada «Nərgizin bircə ləçəyi...» kitabı ilk təşəbbüsdür.

Kitaba əsas etibarilə klassik yapon poeziyası nümunələri daxildir. Orta əsrlərdən bu tərəfə bütün böyük yapon şairlərinin səciyyəvi hokkuları kitabda öz əksini tapmışdır. Eyni zamanda, müasir yapon poeziyasından da nümunələr seçib oxulara təqdim etmişik.

Hokkular xronoloji ardıcılıqla verilmişdir.

Kitabda əsəri çap olunan hər bir müəllif haqqında qısa

Bizim həyatımız – bir şəhər daması

---

bioqrafik məlumat hazırlanmışdır.

Eləcə də, kitabın sonunda bu çox spesifik janrıñ bədii-estetik xüsusiyyətləri ilə əlaqədar, həmçinin təsadüf olunan xüsusi adlar, toponimiyalar, əfsanələr, adətlər və s. ilə bağlı şərhlər və qeydlər də verməyə çalışmışıq.

Elə bilirəm ki, hokku ilə bu ilk tanışlıq Azərbaycan oxucusu üçün də maraqlı olacaqdır.

**ELÇİN**

**25 fevral 1979-cu il**

---

# ORTA ƏSRLƏR POEZİYASI

---





### İSYU

Bu sıx otlar arasında  
Təkcə zəvvarların  
Əsası irəliləyir uzaqda...

### RAYDZAN

Gör necə bərq vurur alov!  
Kip örtülmüş pəncərədən  
Payız can atır evə...

### SAYMARO

Başladı may yağışı!  
Külək də bu dəm  
Yaşıla çaldı gavalı yarpaqlarında.

### BASYO

Payızda da yaşamaq istəyir  
Bu kəpənək; tələsik içir  
Xrizantemin şəhini.

\* \* \*

Çılpaq budağa  
Bir qarğı qonmuş tənha  
Payız gecəsi.

\* \* \*

Yerə dikib başını yatır söyünd.  
Mənə elə gəlir ki, budağındakı bülbül  
Qəlbidir onun.

\* \* \*

Çiçəklər soldu.  
Tökülür toxumları –  
Sanki göz yaşıdı!..

\* \* \*

Ah, oyan, tez ol!  
Mənim dostum, sirdaşım ol,  
Sən ey yatmış pərvanə.

\* \* \*

Su elə soyuqdur!  
Yata bilmir qağayı  
Dalğalarda yellənərək.

\* \* \*

Ay səmada... Sübh qarı... Nəşələnib  
Bu gözəllikdən yaşadım mən muradımcı.  
Bax, beləcə, ili də vururam başa.

\* \* \*

Yenə başını qaldırır yerdən  
Zülmətdə tutqun görünən  
Leysan döymüş xrizantemlər.

### *Səfərə çıxan dostuma*

Quşun atıb getdiyi bir yuvadı bu...  
Qəm-qüssə dolacaq qəlbimə  
Qonşunun bomboş evinə baxanda.

### *«Kimsəsiz qarilar» dağında<sup>1</sup>*

Keçmiş bir hadisəni gördüm yuxuda:  
Dağlarda kimsəsiz bir qarı ağlar,  
Təkcə ay həmdəmdi ona.

<sup>1</sup> «Kimsəsiz qarilar» dağının (Obasute) adı əfsanə ilə bağlıdır. Qədim zamanlarda arvadının böhtanlarına inanan bir nəfər, ona analıq etmiş qoca xalasını kimsəsiz bir dağa aparıb azdırır. Amma sonra tərtəmiz ayın dağların üzərindən necə qalxmasını görüb, əməlindən peşman olur və qarını yenə də evə qaytarmaq üçün həmin dağa tələsir.

Bizim həyatımız – bir şəhər daması

---

### *Şair Rikanın tərifi*

Elə bil ildirima toxundu əlim,  
Sən zülmətdə  
Şam yandıran məqamda.

### *Dostuma*

Mənim yanımı gəl  
Tənhalığında!  
Bax, düşdü ilk yarpaq...

\* \* \*

Yaz ötür dəha.  
Ağlayır quşlar, balıqların gözü  
Yaşla dolmuş.

### *Şair Rikanın arvadının matəmidir*

Bir nəfərlikdir örtük.  
Bumbuz, qapqara qış gecəsi...  
Ah, kədər!

\* \* \*

Gün batır daha.  
Hörümçək torları da  
Əriyib gedir toranda.

*Şimala məktub*

Yadındamı sənlə birgə  
Elə hey baxardıq yağan qara?..  
Bu il də qar yağmış, yəqin.

*«Ölüm daşı»nın yanında*

Zəhərlə nəfəs alır bu qaya.<sup>1</sup>  
Ətrafin otu da qıpqırmızı...  
Şeh od içində.

\* \* \*

De görüm, a qarğa, niyə  
O haylı-küylü şəhərə  
Uçub gedirsən burdan?

<sup>1</sup>Tatiqi əyalətindəki bir qayanın yanında yerdən zəhərli qaz çıxır, quşları, həşəratı məhv edir. Əfsanəyə görə, öldürülmiş bir tülkü bu qayaya çevrilmişdir.

\* \* \*

Sübh çağdı, ya gecənin zülməti –  
Sizinçün nə fərqi,  
Ey yemiş çiçəkləri!

*Gənc ikən vəfat etmiş şair İssyonun  
məzəri qarşısında*

Titrə, titrə, a təpə!  
Düzdə payız küləyi –  
Mənim tənha iniltim.

\* \* \*

Gecə. Sonsuzdur zülmət.  
Yuvasını itirib  
Hardasa inləyir cüllüt.

*Qapını açdım və Qərbdə İbuki dağını  
gördüm; ona nə gilənar çiçəyi lazımdı,  
nə də qar; o elə özü özlüyündə  
də gözəldi*

Necə var elədi!  
Ay işığı da gərək deyil  
İbuki dağına.

\* \* \*

Ay aman!  
Bu balaca qəfəsdə  
Əsir süsəri asılmış.<sup>1</sup>

\* \* \*

Ağac əkdilər bağda.  
Payız yağışı ahəstə piçiltiyla  
Ürək-dirək verdi ona.

\* \* \*

Ey «Dinclik yoxdu uşaqların əlindən!..» –  
Deyən adamlar, sizinçün, yəqin,  
Heç gilənarın çiçəyi də əziz deyil.

### *Yeni il ərəfəsində*

Nə balığa, nə quşa  
Qibtə etmirəm daha... Unuduram  
İlin bütün acılarını.

<sup>1</sup>Yaponiyada, eləcə də Çində cırçıramaları, süsəriləri də quş kimi evdə, kiçik qəfəslərdə saxlayırlar.

\* \* \*

Eybəcər qarğı!  
Amma o da gözəldi  
Qış səhəri ilk qarda!

\* \* \*

Budaqdan-budağa  
Qaçışır damlalar yavaşca...  
Yaz yağışı.

\* \* \*

Ey əzəmətli Oi çayı,<sup>1</sup>  
Qov tutqun səmadan  
May buludlarını.

### *Dostlarla vidalaşarkən*

Torpaq qaçıր ayağımın altından.  
Yüngül bir sünbüldən yapışırıam mən...  
Çatib ayrılıq dəmi.

---

<sup>1</sup>Oi Suruqa körfəzinə tökülən 120 kilometrlik bir çaydır.

\* \* \*

Yayda bülbülün səsi!  
Körpə bambuk pöhrəliyində  
Fəryad edir «Qocaldım!» deyə.

\* \* \*

Zülmətdən səfəh nə var?!  
Atəşböcəyi tutmaq istədim –  
Əlimə tikan batdı.

\* \* \*

Kəpənəyin uçuşu  
Oyadır sakit talanı  
Günəşin işığında.

*Əlində badə tutub çaxır içən bir  
nəfəri təsvir edən şəkilə*

Ayın da, gül-çiçeyin də  
Fərqiñə varmır, elə hey çaxır içir  
Tək-tənha.

\* \* \*

Ehey, çoban oğlanlar!  
Gavalıdan çubuq kəsəndə  
Qoyun özünə də bir budaq qalsın.

*Varlılar dadlı ətdən yeyib kef çəkir,  
igid cəngavərlər vəzərəyin yarpağını,  
kökünü yeyir. Mən isə... mən isə  
adicə kasıbam*

Qarlı səhər. Yalqızam.  
Quru balıq – qismətim;  
Budu taleyim mənim

\* \* \*

Uzun yaz günü  
Nəğmə deyir, doymaq bilməyir,  
Ötür torağay.

\* \* \*

Əl saxladı bir an  
Çəltik döyən kəndləi,  
Baxdı aya.

*Doqquz il şəhərdə kasıbçılıq eləyib,  
nəhayət, Fukaqavanın kənarlarına köçdüm.  
Qədimlərdə bir nəfər müdrik söz deyib:  
«Çançanın paytaxtı – İap bünövrədən şöhrət  
ilə var-dövlət mərkəzidir və o adamın ki,  
cibi boşdu, burada yaşamaq onunçun çətin  
işdi». Mən də belə fikirləşirəm, çünki  
mən də yoxsulun biriyməm*

Süpürləyib çay yarpaqlarını  
Çırçıp taxta qapiya  
Soyuq qış qasırğası.

\* \* \*

Yox, yox, tapammaram mən  
Səninçün hazır bənzətmələr,  
Üçgünlük ay!

### *Yayda çay yarpaqları yığılır*

Bütün yarpaqları yığdı qızlar...  
Eh, bilmədilər heç... Çay yarpaqları üçün  
Payız küləyiyydi onlar!

\* \* \*

Gün batır.  
Yolcular da toranda  
Əriyib gözdən itir...

\* \* \*

Yaz küləyi.  
Kiminsə səsinə səs verdi  
Mikasa dağı<sup>1</sup>.

### *Dostumdan ayrılarkən*

Ayrılıq şeirini  
Yazmaq istədim yelpikdə –  
O da sindi əlimdə.

### *Dağ kəndində*

Keçmiş saray xidmətindən  
Rahibənin hekayəti...  
Hər tərəfi bürümüş qar.

---

<sup>1</sup>Mikasa dağı Nara şəhərinin qarşısında yerləşir. Bu dağ elə bil ki, həmişə yolcuların səsinə səs verir; əks-sədası eşidilir.

\* \* \*

Payızdır. Təkəm evdə...  
Neynək, meyvə yiğaram  
Budaqlardan.

*Qərb əyalətlərinə getmiş  
dostuma*

Qərb, Şərq –  
Eynidir bədbəxtlik hər yerdə,  
Külək əsəndə üzüdür eyni cür.

\* \* \*

Bir şeir yazmaq istərəm –  
Oxşamasın bu qırışmış üzümə,  
Ey çiçək açmış ilk gilənar.

*Şagirdə*

Bir gün sən də  
Anlarsan ki, qocalıq nədir!  
Payız çiskini, duman...

\* \* \*

Dağ üstə ay.  
Yamacda duman.  
Tüstülənir düzənlər.

*Şair Matsukura Ranranın<sup>1</sup>  
ölümünə ağrı*

Hardasan, dayağım mənim?  
Bir payız küləyi əsib  
Sındırı möhkəm tut ağacından  
kəsilmiş əsamı.

*Şagirdlərimə*

Məni yamsılamayın siz!  
Axı nə mənası bu oxşayışın? –  
Yemişin iki yarısı.

*Şairlərin yiğincığında*

Payız kəsib qapını,  
Könül könülə meyl edir  
Darışqal daxmada.

<sup>1</sup>Ranranın bu topluda hokkusu verilmişdir. Bax: «Şairlər haqqında məlumat».

\* \* \*

Sən əvvəlki tək yaşıl qala bilərdin...  
Ancaq yox!.. Məqamın yetib sənin,  
Qırmızı bibər.

*Doqquzuncu ayın üçüncü günü  
Ranranın qəbrini ziyarət edirəm*

Sən də bunu görmüşdün –  
Bu nazik orağı... Amma indi o  
İşildayır sənin məzarın üstə.

*Şairə Sonomenin<sup>1</sup> evində*

Yox! Görməzsən burda sən  
Ağappaq xrizantemin ləçəyində  
Bircə toz zərrəsi də.

\* \* \*

Gavalının ətri içində  
Dağ ciğırı üstündən  
Günəş göründü birdən.

<sup>1</sup>Sonome (1664-1726) – istedadlı yapon şairəsidir. Basyo öz ölü-mündən bir az əvvəl Sonomenin evində qonaq olmuşdu.

\* \* \*

Buludlar arasıyla ötüb gedir ay,  
Ağaclarınsa yarpağından  
Yağış yağır hələ də.

\* \* \*

Yapışdım saman çöpündən  
Dayaqdır deyə...  
Necə də çətindi ayrılıq dəmi!

\* \* \*

Ah, bu əyalət yolları!..  
Payızın ala-qaranlığı,  
Nə ins var, nə cins.

\* \* \*

Bağ sükut içindəydi!  
Qayaların ürəyinə işlədi  
Circıramanın ahəstə səsi.

### *Ölümqabağı mahnı*

Əldən düşdüm yarı yolda.  
Yuxum qaçıb dolaşır  
Yanmış çəmənlərdə.

\* \* \*

Güç-bəlayla, yorğun,  
Gəlib çatdım daxmaya...  
Qlisiniyanın<sup>1</sup> rəngi!

### *Çəltik əkinində*

Əlimi çəkməyə macal tapmamış  
Axşamın mehi  
Toxundu təzətər sünbülə.<sup>2</sup>

### *Keçmiş döyüş meydanında*

Qəhrəmanların şəhid olduğu bu yerdə  
Yay otları  
Yuxuya bənzəyir!<sup>3</sup>

\* \* \*

Çiçəklənmiş sarmaşığın yanında  
İstdən sığınacaq təpib xırmançı...  
Ağirdı, çətindi ona baxmaq.

<sup>1</sup>Qlisiniya – sarmaşıq növündən olan salxımçıçəkli, ətirli gül.

<sup>2</sup>Yaponiyada çəltiyi əvvəlcə xüsusi şitilliliklərdə əkirlər, sonra may ayında cürcərmış toxumu təzədən tarlada basdırırlar.

<sup>3</sup>Bu hokku Takadate qalasının xarabaliqlarında yazılmışdır. XII əsr yapon cəngavərlik eposunun qəhrəmanı Yositsune öz tərəfdarları ilə bu qalada həlak olub.

\* \* \*

Balıqçının daxması önungdə  
Xırda xərcənglər arasında  
Circirama öz mahnısını oxuyur.

\* \* \*

Ey amansız tale!  
Bu şanlı dəbilqə altında indi  
Circirama cirildayır.<sup>1</sup>

\* \* \*

Dəniz ənginliyi zülmət içində.  
Bu zülmətdə ağarır  
Vəhşi ördəklərin səsi.

\* \* \*

Bağ İlk qar düşdü!  
Nərgizin bircə ləçəyi  
Əyildi yavaşca.

\* \* \*

Bax, çatdı payızın sonu!  
Açıılır daha  
Şabalıdin qabığı.<sup>2</sup>

---

<sup>1</sup>Bu hokkuda Basyo XII əsrin məşhur cəngavəri Sansmorinin dəbilqəsini nəzərdə tutur. Şair qürbət elləri dolaşarkən ehramlardan birində bu dəbilqəyə rast gəlibmiş.

<sup>2</sup>Şabalıdin qabığı payızın sonlarında çatlayır. Biccə, bu hokkuda Basyo azadlığı tərənnüm edir.

*Bir-birlərinə o qədər yaxındırlar  
ki, Suma buxtasından Akası buxtasına  
piyada getmək olar. Buna görə də  
mən demişəm:*

Ay ilbiz, ay ilbiz!  
Göstər buynuzlarınızla,  
Suma hardadı, Akası harda!

\* \* \*

Haradır ora? Sübh tezdən  
Ququ quşunun səsi çatan  
O tənha ada?

*Suma sahilində on dörd gecəlik  
ayı görə bilmədim*

Ay işıq saçır, amma yox...  
Elə bil iyəsiz qalıb bu yerlər...  
Suma sahilində yay.

\* \* \*

Günəş çıxarkən – əvvəl  
Balıqçının üzünü gördüm,  
Sonra açılmış laləni.

*Sanemorinin fleytası*

Sumadera məbədi<sup>1</sup>  
Qaranlıq ağaclar arasında  
Fleyta çalır öz-özünə.

*Narada köhnə dostumdan ayrılıram*

Maral buynuzunun budaqları  
Eyni kökdən ayrıldığı kimi,  
Ayrılıraq biz də bir-birimizdən.

*Nara şəhərindəyəm*

Buddanın anadan olduğu gün  
O balaca maralcıq  
Dünyaya gəldi.<sup>2</sup>

\* \* \*

Kədər bürüyür yenə qəlbimi –  
Darıxdım anamçın, atamçın mən.  
Tənha qırqovul səsi.<sup>3</sup>

<sup>1</sup> Sumadera məbədi Kobe şəhərində yerləşir.

<sup>2</sup> Yaponlar buddizmin əsasını qoymuş Sakyamuninin anadan olduğu günü (aprel ayının səkkizi) böyük təntənə ilə Nara şəhərində keçirirlər. İndiyə qədər də bu şəhərdə maral sürüleri azad gəzir.

<sup>3</sup> Yapon xalq poeziyasında qırqovul valideyn məhəbbətinin rəmziidir. Qırqovul heç vaxt, hətta yanğın zamanı belə, öz balalarını atıb getmir.

\* \* \*

Yaşı cəmi doqquzca gündür,  
Amma çöllər də bilir, dağlar da –  
Bahar gəlmış yenə.

*Yeni ilin ilk gecəsini bada  
vermiş dostuma*

Bax ha, əziz dost, yatıb bada vermə  
Çiçək kimi gözəl yazın  
İkinci gününü də!

\* \* \*

Gəlin, tez gəlin, dostlar!  
Nə qədər taqət var canımızda  
Gəzək bu ilk qar çağrı.

*Mərhüm şair Şenqinin<sup>1</sup> bağında*

Nə qədər xatırələr oyatdınız  
Qəlbimdə mənim,  
Siz ey köhnə bağın gilənarları...

<sup>1</sup>Şair Senqinin əsl adı Todo Yositada idi. Cəmi iyirmi dörd il (1642-1666) ömür sürmüş bu şair, Basyonun xidmət etdiyi feodalın oğlu olmuşdur. Ayrı-ayrı zümrələrə mənsubiyətlərinə baxmaya-raq, poeziyaya məhəbbət Basyo ilə Senqin arasında səmimi dostluq yaratmışdı.

Bizim həyatımız – bir şəhər daması

*İse məbədlərini ziyarət edirəm*

Hardadır, hansı ağacdadır  
Bu gülər? – bilmirəm;  
Hər yana yayılmış ətri...

\* \* \*

Ötüb-getmiş bahara  
Axırı ki, çatdım mən  
Uzaq Vaka limanında.<sup>1</sup>

*Qış paltarlarından yay geyiminə  
keçən gün*

Daha paltarımı çıxarıb əynimdən  
Heybə kimi asmışam ciynimdən –  
Bu da yay paltarım mənim!<sup>2</sup>

<sup>1</sup>Vaka limanı Kip əyalətindədir (Yaponiyanın indiki Vakayama prefekturası). Deyilənə görə, Basyo bu hokkunu yazmazdan əvvəl Yosino dağında gilənar ağaclarına baxmışdır, amma dərd-sər əldən yazdan həzz ala bilməmişdir. Yalnız burada, bir çox yapon şairlərinin tərənnüm etdikləri Vaka limanında Basyo ilk dəfə yazın hərarətini duymuşdur.

<sup>2</sup>Yaponiyada əhalinin qış geyimindən yay geyiminə keçdikləri xüsusi mərasim günü mövcuddur. Bu, Ay təqvimini ilə dördüncü ayın ilk günüdür.

\* \* \*

Haydı, düzələk yola!  
Göstərəcəyəm sənə  
Uzaq Yosinoda gilənarın çiçəkləməsini,  
Ey köhnə şlyapam mənim!

*İki şairlə – ata və oğulla rastlaşışram*

Eyni kökdən ucalıb  
Qoca gavalı ağacı da, cavanı da.  
Və ətir saçır hər ikisi.

\* \* \*

Gör nə qədər qar yağıb!  
Bəs Xakone dağlarını<sup>1</sup> aşıb  
Gedən insanlar?..

\* \* \*

İrakodzaki sahili.  
Bu kimsəsiz səhrada  
Çalağana da sevinirəm mən.

<sup>1</sup>Xakone Yaponiyanın əsas adasıdır. Xansyuda sıra dağları bu adada yerləşir və məşhur Fudzi dağı da həmin silsiləyə daxildir. Kioto və Edo şəhərlərini birləşdirən Tokaydo adlı əsas yol Xakone dağlarının arasındakı aşırımdan keçir. Qısdı bu aşırımdan keçmək çox çətin olur.

\* \* \*

Vecimə deyil qışın soyuğu!  
Dostumcun da yatmağa yer var  
daxmamda.  
Və sevinclə doludu ürəyim.

*Doqquzuncu ayın on birinci günü  
uzun səfərə yola düşürəm*

Yolçu yolda gərək! –  
Budu daha qismətim.  
Kəsilmək bilməyən payız yağışı.

\* \* \*

Qar bürümüş hər tərəfi.  
Meşədəki komada  
Tənha qarı.

\* \* \*

Sevinc içindədi ürəyim:  
Gecə qara dönəcək  
Bu qış yağışı.

\* \* \*

Qıjova bax bir!  
Moqami çayı<sup>1</sup> yiğib  
Bütün may yağışını.

\* \* \*

Günün cırhacır istisini  
Aparıb dənizin dibinə tökdü  
Moqami çayı.

\* \* \*

Bu nə aləmdi belə!  
Sərindi yaşıl çəltik zəmisi...  
Su şırıltısı.

\* \* \*

May yağışları  
Şəlalələri  
Qərq etdi suda.

*Şimala gedərkən kəndlilərin  
nəğməsinə qulaq asıram*

Bütün şeir sənətinin  
Budur əsası, çeşməsi budur! –  
Çəltik əkini nəğmələri.

<sup>1</sup>Moqami Sakata limanı yaxınlığında Yapon dənizinə axıb tökülür.  
Çox itiaxan çaydır.

*Qədim Sirakava alaqapısında<sup>1</sup>  
külək əsir*

Qərb küləyi? Şərq küləyi?  
Yox, yaxşısı budur, de görüm, külək  
Çəltik zəmisində necə səs salır.

*Kano Motonobunun<sup>2</sup> satılmaq  
üçün sərgiyə qoyulmuş rəsm  
əsərlərini görərkən*

...Motonobunun əsərləri!  
Nə kədərlidi sahibinizin taleyi sizin!  
Yaxınlaşır ilin toranı.

\* \* \*

Nə az, nə azacıq,  
Düz iyirmi xosbəxt gün  
Qonağı oldum gilənar çicəklərinin.

<sup>1</sup>Sirakava alaqapısı V əsrдə tikilmişdir. Yapon şairi Noinin (988-1050) bu alaqapıya həsr etdiyi şeirlər çox məşhurdur.

<sup>2</sup>Kano Motonobu (1476-1559) – məşhur yapon rəssamıdır. O, öz yaradıcılığında ənənəvi yapon sənəti ilə klassik Çin üslubunun (Sun dövrü) vəhdətinə nail olmuşdu.

Qeyd: Basyo bu hokkuda rəssamı deyil, onun şəkillərinin sahiblərini nəzərdə tutur. Yaponiyada belə bir adət var ki, yeni il ərəfəsində bütün borclar qaytarılmalı, ödənilməlidir. Kano Motonobunun əsərləri çox qiymətli olduğu üçün onları yalnız varlılar alıb öz malikanələrini bəzəmişdilər. Rəssamin əsərlərinin satılmaq üçün sərgiyə qoyulması o demək idi ki, hansısa varlı bir ailə tamam iflasa uğramışdır.

\* \* \*

Gilənarlar çiçək içində!  
Orda, o uzaq dağların arxasında  
Gün doğur həmişəki tək...

\* \* \*

Əlvida, ey gilənar çiçəkləri!  
Təşəkkür, bu əvəzsiz mərhəmət,  
Bu səmimi qəbul üçün!

\* \* \*

Yavaş qanad çalın, qaranquslar,  
Palçıq giləsi düşər  
Çaxır dolu bu qaba.

\* \* \*

Qədim dram qəhrəmanları tək  
Gecəni yatmaq üçün uzandım  
Çiçəkləmiş gilənar ağacı altında.

\* \* \*

İrakodzaki burnu!?<sup>1</sup>  
Çalağan səsi...  
Sənə bənzər nə var dünyada?

---

<sup>1</sup>Irakodzaki burnu indiki Ayti prefekturasındaki Atsumi yarımadasının cənub qurtaracağıdır.

\* \* \*

Ötüb-keçdi Bon bayramı.<sup>1</sup>  
Gecələr zülmətləşir get-gedə.  
Çikadaların səsi.

### *Yeni ili paytaxtda qarşılayıram*

Bahar bayramı...  
Bəs camaatın içindəki  
O dilənçi kimdi elə?<sup>2</sup>

\* \* \*

Bənnanın həyətində  
Adda-budda daşlar arasında  
Necə də gül açmış xrizantem!

### *Şair Todzyunun xatırəsinə<sup>3</sup>*

Gəldi ay,  
Getdi ay...  
Qaldı dördkünc miz.

---

<sup>1</sup>Budda sitayışkarları arasında ölenlərin ruhunu yad etmək Bon bayramı adlanır. Bir sıra ədəbiyyatda buna Uraban bayramı da deyilir. Ay təqvimini ilə yeddinci ayın ortalarında keçirilir. Fənərlər yandırılır, bütün gecəni çalıb-oynayırlar, ölmüş əcdadların şərəfinə bəxşışlər paylanır və s.

<sup>2</sup>Şair demək istəyir ki, bahar bayramında dilənçi qiyafəsində qeyri-adı bir adam ola bilər.

<sup>3</sup>Şair Todzyun (1693-cü ildə vəfat etmişdir) məşhur şair Kikakunun (bax: «Müəlliflər haqqında məlumat») atası idi.

\* \* \*

Sona yetir payız,  
Amma inanır gələcəyə  
Yaşıl naringi.

\* \* \*

Ayaz gecə. Vəhşi qaz  
Xəstələnib endi çəmənə.  
Tənha yolcu yuxusu yolda.

### *Monastırda*

Mötəbər oturub, sakit-sakit  
Çay içir rahib.  
Bağdan boylanır xrizantemlər.

\* \* \*

Gilənar çiçəklərinin ləçəkləri  
Nio gölünə<sup>1</sup>  
Uçur hər tərəfdən.

---

<sup>1</sup>Nio Yaponiyada ən böyük və ən gözəl göldür. Təsadüf etdiyimiz bir sıra digər ədəbiyyatda bu gölə Biva da deyirlər.

### *Şagirdimə cavab*

Sadə adamam mən!  
Öz düyü payımı yeyirəm,  
Sarmaşıq sübh-tezdən çiçək açanda.<sup>1</sup>

\* \* \*

Üzür xəzan yarpağı.  
Hansı sahildə yenə  
Oyanacaqsan sən, çıkada?<sup>2</sup>

\* \* \*

Ətraf sükut içində.  
Qayaların canına hopmuş.  
Çikadaların yüngül xışltısı.

### *Fukavaqa yaxınlığında qış gecəsi*

Bir cüt avar yarır buz dalgaları,  
Ürəyim donur mənim.  
Gecə və göz yaşları.

<sup>1</sup>Basyo bu hokku ilə Kikakunun «Axşamin atəşbəcəyiyyəm mən – Ən əziz şeydi mənimcün – Tənha daxma kandarındaki yovşan» – şeirinə cavab verirdi (bax: 39-cu şərh). Basyo heç bir istisnalıq hüququ qəbul etmirdi, gözəlliyi və olsun ki, istisnalığın özünü belə sadəlikdə görürdü.

<sup>2</sup>Çıkada – xarici görkəmi etibarilə palmaya oxşayan subtropik bitki növü.

*Dostum Rika əkmək üçün mənə  
banan çubuqları göndərib*

Əkdim banan çubuqlarını.  
İlk dəfədir ki, sevinmirəm sənə,  
Ey körpə qamış zoğu.

*Gözəl gənc qızı*

Bircə an göründü...  
Onun hələ açılmamış gözəlliyyində  
Gecəki ayın siması vardı.

*Yetimləmiş dostuma*

Daha sahibəsi olmayan bu evin  
Kandarındakı o ağ çiçək də  
Üşütdü qəlbimi.

\* \* \*

Uzanıb saçım-saqqalı,   
Gör necə arıqlamış, saralıb-solmuşam.  
Qurtarmaq bilməyir may yağışı.<sup>1</sup>

<sup>1</sup>Yaponiyada yağış ən çox may ayında yağır. Yaponlar buna «samidare», yəni «yağışlar çağrı» deyirlər.

\* \* \*

Dostlar, gedək baxaq  
May daşqınında üzən  
Ördək yuvalarına!

*Yeni il münasibətilə mənə  
bağışlanmış təzə paltarı geyərkən*

De kimdi bu belə?  
Özümözümü tanımadım mən  
Yeni il səhəri.

*Dostumun baxımsız qalmış  
bağındayam*

O, yemiş yetişdirirdi burda.  
İndi kol-kos basıb bu köhnə bağlı...  
Axşam ayazı.

\* \* \*

Dəlir səs sala-sala  
Tənha daxmanın dirəyini  
Meşə ağacdələni.

\* \* \*

Göz yaşı kimidi çeşmə!  
Ayağımın üstü ilə yuxarı qaçdı  
Balaca yengəc.

*Yerli alımlə görüşərkən*

...Əvvəlcə deyin görüm  
Sizin ləhcədə nədi adı  
Bu körpə qamışın?

\* \* \*

Danışan kimi  
Donur dodağım.  
Payız qasırğası!

*Bodaysan dağında qədim  
məbəd xarablığı<sup>1</sup>*

Ey bu yerlərdə pencər yiğan sən,  
Danış görüm qədimlərdə  
Nələr çəkmiş bu dağın başı?

<sup>1</sup>Bodaysan dağı İse əyalətindədir. Şair Sayqyo bu dağın yaxınlığında yaşamışdır. Bu dağdakı qədim məbəd Basyo dövründə artıq xarabaliğa çevrilmişdi.

*Artist bağda oynayır*

Maskanın deşiyindən  
Artistin gözləri  
Ətir saçan lotosa<sup>1</sup> baxır.<sup>2</sup>

\* \* \*

Ağzını kip bağladı  
Balıqqulağı.  
Bu nə dəhşətli bürküdü belə!

\* \* \*

Məgər siz də  
Güllərdən məst olmusuz,  
Ey çardaq sıçanları?

\* \* \*

Köhnə məbəd yanında  
Çiçəkləmiş şaftalı kölgəsində  
Ayağı ilə fırladır dəyirmanı dəyirmançı.

<sup>1</sup>Lotos – çox gözəl böyük gülərə olan su bitkisidir. Qədim misirlilər və hindlilər bu gülə sitayış edirdi. Misirlilər lotosu günəşin rəmzi hesab edirdi, çünkü lotos gülü gün çıxanda açır, gün batanda solur. Qədim yunanlar lotosu bakırəliyin, təvazökarlığın rəmzi hesab edirdi.

<sup>2</sup>Yaponiyada müxtəlif ənənələrə malik, müxtəlif üslublu teatrlar var. Bunların məşhurlarından biri də «No» teatridir. «No» teatrının artistləri üzlərinə maska taxırlar. Basyo bu hokkunu «No» mahni və rəqslərini ifa edən şair dostlarından birinin şərəfinə yazmışdır.

\* \* \*

Elə ki dayanır külək,  
Söyünd ağacında budaqdan-budağa  
Uçur kəpənək.

\* \* \*

Bu narahat söyüdə ver  
Həyəcanlı ürəyindəki  
Kədəri, qəmi.

\* \* \*

Sizin taleyinizə qibtə edirəm!  
Bu haylı-küylü dünyadan şimal tərəfdə –  
Dağlarda çiçəklədi gilənarlar.<sup>1</sup>

\* \* \*

Çaxır içdim, yenə də  
Yata bilmirəm.  
Gör necə qar yağır gecə;

<sup>1</sup>Yaponiyada guşənişinlər adətən şimal tərəflərdəki dağlara çəkilirdilər.

Bizim həyatımız – bir şəhər daması

---

\* \* \*

Cingiltiylə sindi dolça –  
İçindəki su donub gecə.  
Yuxudan oyandım birdən.

\* \* \*

Bu aysız, qaranlıq gecədə  
Tülkü sürünlür oğrun-oğrun  
Yetişmiş yemişə tərəf.

#### **QONSY**

Kəsdi payız qasırğası.  
O uzaq dalğanın səsidi  
Yadigar qalan təkcə.

#### **RANRAN**

Qaranlıqda payız yağışı!  
Mənə yox, qonşuma tərəf  
Can atdı çətir.

#### **SAMPU**

May yağışları.  
Kandarı üzüb gəldi,  
Evimizə qurbağa.

\* \* \*

Gecədən yağan qar  
Səhər yağışa döndü –  
Yazın günahıdı bu.

\* \* \*

Balaları intizarla gözləyir yuvada;  
Çox yüksəyə uçub  
Torağay.

### KAKEY

Payız qasırğası fironluq edir!  
Bax, bu saat göydən salacaq  
İndicə doğmuş ayı.

### *Buddanın heykəli*

İldirimimin ani parıltısından  
Buddanın üzü canlandı  
Çöllərin uzaq qaranlığında.

\* \* \*

Payız burulğanı başlayır daha.  
Gör necə də çırpınır  
Sarmaşığın hər yarpağı.

**SYOXAKU**

Səmada ulduzlar.  
Necə hündürdədi,  
Necə də böyükdü onlar!

**GYORAY**

Hər şeyin – ağacın da, daşın da  
Atəşi yandırır gözlərimi...  
Yenə istidi leysandan sonra!

\* \* \*

Bu necə işdi, dostlar?  
Çiçəkləmiş gilənara baxır insan,  
Belində isə asılmış qılinc!

*Kiçik bacımın ölümünə*

Əfsus! Əlimdə  
Zəifləyib səssiz-səmirsiz  
Söndü atəşböcəyim.

\* \* \*

Sona yetir yaz günü.  
Qatar-qatar o sıldırım zirvələr –  
Topa-topa buluddur.

\* \* \*

Əcəb sərindi!  
Şırhasır yağış arasından  
Günəş qürubu.

\* \* \*

«Bu saat açıram! Bu saat!...»  
Ancaq yenə də döyürlər, döyürlər...  
Qarda batıb qapımız!

### *Dağ cığırında dostumdan ayrılmıram*

Yəqin, sənin əllərində  
O hündür otlar arasından yellənən əl –  
Yaxşı yol diləyir mənə uzaqdan.

### **İSSYO**

Dünyada hər yeri gəzdi gözlərim  
Qayıdırıb yenə –  
Sizə baxdı, ey ağ xrizantemlər.

## RANSETSU

Qarmaqarışıq vəhşi qaz qatarı  
Zəvvvarlar dəstəsiylə birgə  
Baş alıb uçur şimala tərəf.<sup>1</sup>

\* \* \*

Köhnə nökərləri işdən azad etdilər;<sup>2</sup>  
Bu ayrılıq necə sıxır  
Uşaqların qəlbini!

\* \* \*

İlin ilk günü  
Günün altında  
Uzun-uzadı söhbətləşir sərçələr.

\* \* \*

Ciçək... Yenə də ciçək...  
Beləcə gül açır gavalı,  
Beləcə yay gəlir.

<sup>1</sup>Yazda vəhşi qazlar şimala uçurlar. Zəvvvarlar da şimaldakı uzaq dağları ziyarətə gedirlər və buna görə də şairin lirik qəhrəmanına elə gəlir ki, vəhşi qaz dəstələri də zəvvvarlarla birgə gedir.

<sup>2</sup>Yaponiyada nökər və qulluqçuları adətən bir il müddətinə – yazdan gələn yazacan işə götürürlər.

\* \* \*

Bu aydın ayın işığı  
Tamam çilpaq etdi dənizi, sahili,  
Rahib kəlləsi kimi.

\* \* \*

Gecənin yarısı göyə baxdım:  
Məcrasını dəyişmişdi  
Ulduzların düzümü.

\* \* \*

Gələn ləpə  
Yuyur gedən ləpəni.  
Çay əcəb sərindi!

### *Ölümqabağı mahnı*

Budu, düşdü yarpaq,  
Yenə bir yarpaq düşdü,  
Başladı qasırğa...

\* \* \*

Payız ayı  
Göy səmada  
Şam ağacını çəkir tuşla.

### KYOROKU

Bir gün gecələyəsi oldum  
Knyazın yataq otağında...  
Amma yenə üşüdüm.

\* \* \*

Oradan da səs gəlir,  
O ağ buludların üstündən...  
Torağaydı, oxuyur.

\* \* \*

Ördəklərin cingiltili səsi  
Üzük kimi əhatə etdi qəsri.  
Ağardı dan yeri.

### KİKAKU

Daşqalaq edin məni!  
İndicə sindirdim  
Çiçəkləyən gilənar budağını.

\* \* \*

Nifrət edir hamı ona,  
O isə yaşayır,  
Yaşayır qış milçəyi tək.

\* \* \*

Yolçu yolda gərək!  
Səma və torpaqdır  
Yayda onun geyimi.

\* \* \*

Yağış yağır – tut ucundan çıx göyə!  
Evin qabağında səs-küylə  
Vurnuxmağa başladı ördəklər.

\* \* \*

Qız tənə eşidib  
Aşağı saldı başını...  
Elə bil lalə idi axşamçağı.

\* \* \*

Ay səfəh bülbül!  
Yaşıl meşə bildin  
Qamış çəpəri.

\* \* \*

Yüpyüngül mız dəstəsi  
Uçur yuxarı – xəyallarçın  
Hava körpüsüdü onlar.

*Dostumun qadınının ölümüնə*

Hardadı Endzyö? Nə olmuş ona?  
Ayrıldı həyatdan, indi  
Sakit gündə dəniz kimidi.

\* \* \*

Buludlar örtür ayı...  
Budaqlar arasından titrədi iki zəif işıq –  
Tutqun çeşmək taxmış yapalaq.

\* \* \*

Çiçəkli gilənarlar...  
Yox, o uzaq dağlar başında yox,  
Burda, bizim bu vadilərdə.

*Basyonun vəfatının ildönümünə*

On il keçmiş daha o ölüm dən,  
Amma elə bil ki, dünən idi...  
Ağlayan söyüdün kölgəsi!

\* \* \*

Gavalının ətri!  
O yoxsulun daxmasından  
Çəkmə gözünü sən...

\* \* \*

Nə yaxşıdır balıqların sənin!  
Amma, a qoca balıqçı,  
Özün də dadaydın onlardan!

\* \* \*

Niyə səs salıb qovdun anamı  
Yuxumdan mənim,  
A ququ quşu?

\* \* \*

İldirim!..  
Bu gün Şərqdə çaxdı,  
Sabah Qərbdə...

\* \* \*

Banan yarpağında  
Yellənir elə bil  
Balaca qurbağacıq.

\* \* \*

Başı aşağı sallanıb  
Budaqda, ötür  
İlk yaz nəgməsini bülbül.

\* \* \*

Heç yox idi əvvəllər  
Fudzinin yanında bu dağlar!<sup>1</sup>  
Aydın payız axşamı.

\* \* \*

Bu nədi belə? Yuxudu yoxsa?  
Doğrudan da, mismarlayıblar məni?  
Birənin dişdəm yeri.

\* \* \*

Əvvəlcə həmin elçi  
Gilənar budağı verdi mənə,  
Sonra məktubu.

\* \* \*

Yağır ilk qar.  
Onu səpib buluda  
Hey baxar, baxardım...

---

<sup>1</sup>Şair demək istəyir ki, hava elə aydındır ki, Fudzi dağının ətrafındakı kiçik dağlar da görünür; həmin aydın payız axşamı bu kiçik dağlar elə bil ki, birdən-birə peyda olur.

\* \* \*

Gecə yarısı...  
Atılıb buz üstə,  
Qaralır o köhnə qayıq.

\* \* \*

Nə uzun bir şikayətdi bu!  
Pişik tutub cırçıramanı,  
O biri cırçırama da dərdini çekir onun.

\* \* \*

Gəlin sulayaq bağlı,  
İslansın tamam  
Çikadalar, sərçələr.

\* \* \*

Gəl, gizlən çətirimdə  
Öz yuvan kimi,  
Ey islanmış qaranqus!

\* \* \*

Dağlardakı kriptomerilərdən<sup>1</sup> də  
Yüksəyə axıb  
Payız səması.

---

<sup>1</sup>Kriptomeri – mənşə etibarilə Yaponiyadan olan iynəyarpaqlı ağaç

\* \* \*

Ağardıb dişlərini  
Qışqırır meymun...  
Ay qalxıb dağın üstə.

\* \* \*

Darvaza  
Çoxdan kılıdlənibdi...  
Şaxtalı gecədə ay!

\* \* \*

Bir leysan başladı ki!..  
Sevindirmirsə səni o gül təravəti,  
Qupquru noxudsan torbada.

\* \* \*

Axşam atəşböcəyiyyəm mən.  
Ən əziz şeydi mənimçün  
Tənha daxma kandarında o yovşan.<sup>1</sup>

---

<sup>1</sup>Yaponiyada belə bir atalar sözü var: «Hərə bir zövq sahibidi – böcək var ki, yovşan yeyir!» Kikaku bu atalar sözünə işarə edərək belə bir fikir yürüdür ki, şair qeyri-adi bir məxluqdur, onun istisnaya ixtiyarı var. Basyodan fərqli olaraq, Kikaku bütün yaradıcılıq yolu boyu bu istisnaliq hüququnu müdafiə və təbliğ etmişdir (bax: 28-ci şərh).

\* \* \*

Soyuq qış.  
Boş tarlada müqəvva –  
Qarğaların məskənidir.

\* \* \*

Bu qar mənim qarımıdı!  
Necə də yüngüldü o,  
Başimdakı papaqda.

### *Ələm nəğməsi*

Səs salıb payız çıkadaları...  
Yatarkən xorultusunu da  
Eşitməyəcəyik heç zaman.

\* \* \*

Yazda o gün olmaz ki,  
Zəngçalan satılmasın  
Edo şəhərində.<sup>1</sup>

<sup>1</sup>Bu şeir Edo şəhərindəki səsli-küylü alverin şərəfinə yazılmışdır. Doğrudan da, yaz və zəng məfhumları oxucuda bir qələbəlik əhvali-ruhiyyəsi yaratır.

\* \* \*

Yorulub əldən düşdü cırcıramalar  
Dəli kimi rəqs etməkdən...  
Qıtlıqdı bu ay.

\* \* \*

Qürub şəfəqi!  
Kəpənəklər pərvaz edir  
Sakitləşmiş küçədə.

\* \* \*

Ey dan ulduzu!  
Gilənarlar narahatdı,  
Buludlar qəmgin.

## DZYOSO

Qar örtükçə dağları, düzləri...  
Və bombos  
Boşaldı hər tərəf...

\* \* \*

Uca qaya başına  
Səs-küylə qondu  
Köçəri quşlar.

\* \* \*

Elə hey dimdik vurur ağacdələn;  
Gilənar çiçəkləri arasında  
Qurumuş budaq axtarır.

\* \* \*

Batdı yarpaqlar.  
Örtülürlər daşların üstünü  
Gölün dibində.

\* \* \*

Qış vaxtı ay işığında  
Qardan da soyuqdu işıltısı  
Gümüşü saçlarımın mənim.

\* \* \*

Ay işığı ələnir göydən!  
Gözü qamaşmış bayqus  
Gizləndi bütxananın kölgəsində.

### ONİTSURA

Budaqda hörümçək toru!  
Bu yay ağacları arasında  
Büründü məni isti.

\* \* \*

Adı adam deyilsən sən.  
Çiçəksiz ağaç da  
Məftun edir səni.

\* \* \*

Yenə qayıtdı payız,  
Amma... balam yoxdur qucağında...  
Tək-tənha baxıram aya.

\* \* \*

Leyənin suyunu atmağa  
Yer tapmırıam daha...  
Hər tərəfdə nəğmə deyir çıkada.

### RİYU

Taxtапuşu titrədən çovğun  
Nərə çəkir...  
Çikadanın səsi gəlir ancaq!

### ÇIKO

Ah, ağaçqayın yarpaqları!  
Uçub gedən quşların siz  
Qanadını yandırırsız.

\* \* \*

Necə də qibtə edirəm sənə!  
Sən çatandan sonra ən ali gözəlliyyə,  
Düşəcəksən yerə, ey ağcaqayın yarpağı!

### ROKA

Didərgin qaban  
Bambuk zoğlarını təpir gözünə...  
O uzaq dağlardakı daxma.

### *Naməlum müəllif*

Ölülər dünyasında  
Dinləyirəm sonadək  
Sənin nəgməni, quququsunu.<sup>1</sup>

### OSUYU

Sona yetən payız  
Səpələyir öz yolu boyu  
Qırmızı ağcaqayın yarpaqlarını.

<sup>1</sup>Ölümə məhkum olmuş şair (naməlum müəllif) bu hokkunu edam zamanı quququsunun nəgməsini eşidərkən söyləmişdir.

### İDZEN

Dərinə işləyir payız gecəsi.  
Qapqara suyun dibində<sup>1</sup>  
Alışib yanır kəhkəşan.

\* \* \*

Qırmızı su çiçəyini  
Oraqla üzürəm mən  
Dalğalar arasından.

### BONTYO

Kiotonun «Aşağı şəhər»i...<sup>2</sup>  
Gecə yağış yağıdı  
Təzə qarın üstünə.

\* \* \*

Payız səmasında buludlar!  
Üstdəkilər uçur Cənuba,  
Altdakılar tələsir Şimala.

<sup>1</sup>Sulanmış çəltik zəmiləri nəzərdə tutulur.

<sup>2</sup>Kioto şəhəri iki hissəyə ayrıldı: «Yuxarı şəhər» və «Aşağı şəhər». «Yuxarı şəhər»də zadəganlar, «Aşağı şəhər»də isə sadə adamlar yaşayırırdı.

\* \* \*

«Dayan!» – deməyimə macal tapmamış  
Yox oldu dababalığı satan...  
Yaman qar yağır.

\* \* \*

Cavan pavloniya!  
Cəmi uçcə yarpağı düşdü –  
Qaldı çılpaq.

\* \* \*

Ey göydəki ay, sən  
Yeganə yoldaşsan dünyada  
Bu çağlayan tufanın.

\* \* \*

Dan yeri sökülür.  
Boynu bükükdü bənövşənin...  
Köstəbəyin işidi bu.

\* \* \*

Bir sonsuz kəmər kimi,  
Qarlı düzəngah boyu  
Uzanır çay, uzanır...

\* \* \*

Axıb gedir topa-topa buludlar...  
Necə də ustufca  
Aparırlar ayı!

### YASUY

Cücərən zəmiləri dağışanız da,  
Ey vəhşi qazlar,  
Ağırıldı, çətindi sizdən ayrılmak!

### HOKUSİ

#### *Yangından sonra*

Hər şey yanıb kül olmuşdu...  
Nə yaxşı ki, çiçək açdı,  
Bağlarda gilənar.

### TİYO

Dalgalarda qaçan ay  
Bir balaca toxundu  
Qarmağa.

\* \* \*

Kəpənəyin qanadı,  
Gör necə titrədi həzin,  
Nədi xəyalın sənin?

*Kiçik oğlumun ölümünə*

Circirama tutanım mənim!  
Hansı bilinməz ölkəydi  
Sənin qaçışın.

\* \* \*

Quyumun ağızını  
Bu gecə tutubdu sarmaşıq;  
Qonşudan allam suyu!

\* \* \*

Circirama bütün günü  
Tutmaq istəyir çeşmə başında  
Öz kölgəsini.

\* \* \*

Aydınlıq gecə!  
Hətta quşlar da örtməyib  
Yuvalarının qapısını.

\* \* \*

Şeh qonmuş zəfəran gülünə!  
Yerə düşsə...  
Olacaq adı su...

*Şeir yazarkən<sup>1</sup>*

«Ey ququ quşu, ququ quşu!» –  
Dedim səhərədək,  
Söküldü dan.

\* \* \*

Ey işıqlı ay!  
Mən elə hey gəlirəm sənə tərəf,  
Sənsə uzaqda, uzaqdasan.

\* \* \*

Təkcə səsləri gəlir onların...  
Ağ balıqçıqlar görünməz olub  
Təzə yağımiş qar içində.

---

<sup>1</sup>Tiyo hələ lap gənc bir qız ikən Kaqaya gəlmış ustاد şairə müraciət edir və onun şagirdi olmaq arzusunu bildirir. Həmin şair Tiyyoya «ququ quşu» mövzusunda şeir yazmayı tapşırır, özü isə gedib yatar. Tiyo səhərə kimi çalışır və nəhayətdə bu hokkunu yazır. Səhər həmin hokku ustاد şairin çox xoşuna gəlir və şair Tiyyoya bildirir ki, ona artıq heç bir müəllim lazımlı deyil.

### Ölmüş uşağı xatırlayarkən

Pəncərənin kağızlarını<sup>1</sup>  
Heç kim deşməyir daha.  
Amma yamanca soyuqdu otaq!

### RYOTO

Hanı atəşböcəklər?<sup>2</sup>  
Təqibdən qaçıb  
Gizləniblər ayda!

\* \* \*

Payızda ay.  
Ah, mən yenə də  
Şam ağacı olaydım dağ zirvəsində.

### TAYQİ

Yelləncək yüngülçə havaya qalxdı!  
Yeddinci qatından göyün  
Salam göndərir sevgilin sənə.

<sup>1</sup>Yaponiyada pəncərə şüşəsi əvəzinə bəzən kağızdan istifadə edirlər.

<sup>2</sup>Yaponların sevdikləri məşğuliyyətdən biri də iyun ayında atəşböcəyi tutmaqdır. Atəşböcəyi tutmaq istəyənlər gölün, yaxud çayın sahilinə gedirlər. Yaponlar tutduqları atəşböcəkləri gətirib öz bağlarına buraxırlar, ya da onları kiçik qəfəsə salıb evlərinin tavanından asırlar.

\* \* \*

Bülbül elə ötür ki,  
Elə bil görmür  
Qəfəsinin dəmirlərini.

\* \* \*

Arılar qəzəblə qovdular  
Yoldan ötəni;  
Yenə uçdular güllərə sarı.

### FUKAKU

Necə yuyum ayaqlarımı?  
Bu şəffaf suyu bulaşdırmağa  
Çatmır qüdrətim.

### BUSON

Nəğmə ötür bülbül!  
Necə də geniş açıb  
Kiçik dimdiyini!

\* \* \*

Kədərli bir ətir!  
Qabarlı əldə  
Çiçək açmış gavalı budağı.

\* \* \*

Bax, bu söyüddən başlayır  
Gecənin əvvəli.  
Düzənlilikdə yol.

\* \* \*

Yazın uzun günləri  
Ötür bir-bir...  
Məncə, hələ keçmişlərdəyəm.

### *Uzaq bir kənddə*

İt bərkdən hürür  
Gəlib buralara çıxmış alverçıyə.  
Şaftalı ağacları çiçəkləmiş.

\* \* \*

Yağır yaz yağışı!  
Söhbət edir bir-biriylə yol boyu  
Çətir ilə mino.<sup>1</sup>

<sup>1</sup>Mino – yağışdan qorunmaq üçün həsir plas

### *Kukla bayramında*

Fındıqburun gəlincik...  
Uşaq vaxtı anası  
Yəqin, az cəkib burnunu.<sup>1</sup>

\* \* \*

Budu, çıxdılar yesikdən...<sup>2</sup>  
Heç unudarammı sizi,  
Ey bayram kuklaları?

\* \* \*

Oğru yoxdu Yosinoda!  
Çırılışdırma heç kim  
Bu çiçəkləmiş gilənar budağını.

<sup>1</sup>Yaponiyada hər il martın 3-də qızlar üçün «Kukla bayramı» keçirilir (yaponlar buna «Xina-matsuri» deyirlər). Bayram günü balaca qızlara cürbəcür kuklalar gətirirlər: samuray paltarında, əyan paltarında kuklalar, bəy ilə gəlin və s. Kuklalardan birinin burnu çox balaca olur. Belə deyirlər ki, guya ana kukla onun burnunu dartmayı unudub; ana kukla həmişə öz kuklalarının burnunu dartır və oxuyur:

Ay burun, burun,  
Tez böyü, burun.

<sup>2</sup>Bu hokku balaca qızın hissələrini ifadə edir. Hər il «Kukla bayramı» zamanı yesikdən balaca qızlar üçün kuklalar çıkarırlar. Onları unutmaq olar?

\* \* \*

Yazda dəniz bütün günü  
Ləpələnir narın-narın,  
Narın-narın...

\* \* \*

Yaz keçib gedir,  
Gecikmiş gilənarlar isə  
Məəttəl qalıb.

\* \* \*

Bülbüllərin o uzaq  
Nəğməsi ötəndə  
Bu yaz günləri də keçdi getdi.

\* \* \*

Ah, hayif! Hayif!  
Ötüb-keçdim bu məbədi –  
Pionlar açmış orda.

\* \* \*

Ey gülsevən,  
Xrizantemin əsiri oldun  
Özün də bilmədən.

\* \* \*

Elə aydın gecədi!  
Bir kor toqquşdu mənimlə...  
Gülümsədi.

*Yayın gəlməsilə əlaqədar  
paltarların dəyişməsi*

Canları qurtardı sahibkar qılıncından;  
Ah, necə də sevinir bu cavan ər-arvad...  
Başlayır yüngül yay paltarı mövsümü.

\* \* \*

Uzun sürən may leysanı...  
O boyda sel gəlir, qarşıda isə  
İki kiçik ev.

\* \* \*

Yaz leysanı çağrı  
Nə qorxulu oldu  
Bu balaca çay.

\* \* \*

Ququ quşunun çığırılı  
Heyanının<sup>1</sup> səmasını  
Böldü ortadan.

\* \* \*

Cavan yarpaqlar arasından  
Ağarır nəhəng qala  
O dağın zirvəsində.

\* \* \*

Sakit yaz çiskini  
İslada bildi  
Sahildəki balıqqulaqlarını.

\* \* \*

Zəif duman içində göründü ay...  
Qurbağalar bulaşdırıldı gölməçəni.  
Hanı su? Səma hanı?

\* \* \*

Gecə qaranqus səsi.  
Adamlar tutub öldürür ilanı...  
Kənddə daxma.

<sup>1</sup>Heyan – Kioto şəhərinin qədim adıdır.

\* \* \*

Sona yetdi yaz çağı.  
Necə də ağırlaşdı  
Əlimdəki lyutiya.<sup>1</sup>

\* \* \*

Surepka<sup>2</sup> çiçək açmış hər tərəfdə.  
Qərbdə batır Günəş,  
Ay çıxır Şərqdə.

\* \* \*

Surepka çiçək açmış çöldə...  
Bu gün görünmədi dənizdə kitlər.  
Dənizdə qaralır üfűq.

\* \* \*

Dağlar arasında  
Kiçik ocaq...  
Yaz soyuğu.

\* \* \*

Yüksəkdə sözür çərpələng...  
Başqa çərpələng uçurdu,  
Dünən onun yerində.

---

<sup>1</sup>Lyutnya – musiqi alətidir; uda bənzəyir.

<sup>2</sup>Surepka – kələmə bənzəyən bitki növüdür.

\* \* \*

Tuş ətir saçır Qonaq evində  
Uzaq elli qonaqlarçın...  
Ağ gavalılar çiçəkləyib.

\* \* \*

Başladı yaz yağışı.  
Fənərin işığı  
Qoluna düşüb Tsunanın.<sup>1</sup>

\* \* \*

Sökülür dan yeri.  
Qarabatdaqdan qurtulub balıqlar  
Oynasır gölməçədə.<sup>2</sup>

\* \* \*

Elə hey gedir, gedirəm!  
Dincəlirəm, sonra yenə gedirəm  
Yay çəməni boyunca.

<sup>1</sup>Tsuna Kioto şəhərində yaşamış məşhur bir geyşanın adıdır. Klassik yapon poeziyasında ipək parçaya bürünüb və əlinə fənər alıb, gecə şəhərin küçələrini gəzən ənənəvi geyşa obrazı mövcuddur. Bu hokkuda da həmin ənənəvi surətdən istifadə olunmuşdur.

Qeyd: Geyşa kişiləri əyləndirməklə məşğul olan peşəkar rəqqasə və müğənnilərdir. Geyşa institutu Yaponiyada çox geniş yayılmışdır. Geyşalar hazırlayan xüsusi məktəblər mövcuddur və bu məktəblərə qızlar ləp balaca ikən qəbul olunurlar. Geyşalar əsasən yapon çayxanalarında (çay evlərində) çalışırlar.

<sup>2</sup>Yaponiyada (Çində də belədir) balıq (əsas etibarilə qızılala, yəni forel) tutmaqdən ötrü əhliləşdirilmiş qarabatdaqlardan istifadə edirlər.

\* \* \*

İki quldur rahib gedir  
Bir-birilə vuruşmaqçın.  
Gözdən itirlər yay otları arasında.<sup>1</sup>

\* \* \*

«Sizinçün hədiyyə qızılala!» – deyə  
Döyür darvazanı balıqçı  
Gecənin yarısı.

### *Cəhənnəm knyazının heykəli<sup>2</sup>*

Elə qırmızıdır knyaz Emmanın ağızı,  
Elə bil bu an  
Pion<sup>3</sup> çıxacaq ağızından.

---

<sup>1</sup>Orta əsrlər Yaponiyasında yurdsuz rahiblər yollarda tez-tez quldurluq etmişlər.

<sup>2</sup>Knyaz Emma (sanskritdə Yama adlanır) hind mənşəli allahlardandır. O, ölürlər dönyasının ali hakimidir. Knyaz Emma qırmızı sıfatlı iblis kimi təsvir olunur, iri dişləri ağızından çıxır. Bizcə, bu hokkuda müəllif hər cürə eybəcərliyi, pislikləri inkar edir, hər şeydə bir gözəllik axtarmağa, görməyə çağırır.

<sup>3</sup>Pion – iri gülləri olan bitki növüdür. Qaymaqcıçəklilər fəsiləsinə mənsubdur. Dekorativ məqsədlə də becərilir.

\* \* \*

Əjdahanı tən bəlüb qılıncla<sup>1</sup>  
Vadi boyu gedir qəhrəman  
Cavan ağacların kölgəsinə.

\* \* \*

Təpəyə qalxdım qəm içinde –  
İtburnu  
Çiçək açmışdı orda!

\* \* \*

Yalnız Fudzinin zirvəsini  
Örtməmişdir  
Təzətər yarpaqlar.

\* \* \*

Həm bu yandan, həm o yandan,  
Təzə yarpaqlar arasından  
Şəlalənin səsi gəlir.

\* \* \*

Əldə tutub səndəlləri  
Nə gözəldi yavaş-yavaş  
Kiçik çayı keçmək!

<sup>1</sup> Yaponiyada belə bir qədim əfsanə var: Alla Susanno çox qızğın, coşqun, hirsli olduğu üçün göydən qovulur. Susanno İdzumo diyarında yerə enir və burada gözəl bir qızı yemək istəyən səkkizbaşlı əjdahayla rastlaşır. Susanno döyüşə girişir, əjdahanı məglub edərək öldürür və onun əsiri olan gözəl qızı xilas edir. Susanno ilə gözəl qız evlənirlər. Buson bu hokkunu həmin əfsanənin əsasında yazıb.

\* \* \*

Bənna çapır daşı.  
Qıgilcımlar  
Axıb gedir çayda.

\* \* \*

İki-üç ləçək  
Düşdü üst-üstə...  
Pionun yarpaq tökümü başladı.

\* \* \*

Bir azdan ay çıxacaq,  
Amma heç yorulmur bu beş nəfər,  
Elə hey oynayır çəməndə.

\* \* \*

Hətta qudlurların başçısı da  
Belə bir gecədə, yəqin,  
Ayın şərəfinə bir nəğmə deyər.

\* \* \*

Göyün yeddinci qatındadı ay.  
Səssizcə gedirəm mən  
Dilənçilər küçəsiylə.

*Şair Sayqyonun tərənnüm etdiyi  
çeşmə başında*

Söyünd yıpranmış,  
Çeşmə qurumuş,  
Daşlar çılpaq...

\* \* \*

Şeh düşüb.  
Sallanıb şəh damcısı  
Göyəm ağacının tikanlarından.

\* \* \*

Ürkmüş oğru  
Qaçır damın üstüylə...  
Soyuqdur gecə!

\* \* \*

Elə ki fikirləşdi: «Unudaram»,  
Başladı payız yağışı.  
Qocanın məhəbbəti.

\* \* \*

Vəhşi qazlar köçüb gedir.  
Çəltik zəmiləri üstündə  
Ayın üzünü tutdu kölgə.

\* \* \*

Çaxmaq çəkdir, od alışdı.  
Birdən quyunun dibindən qurbağalar  
Səs verdilər çaxmaq səsinə.

\* \* \*

Dəniz sularında  
Yaz Günəşi doğmuş.  
Dağ başında çıçəkləmiş gilənar.

\* \* \*

Ağır, nəhəng məbəd zəngi.  
Bir qıraqında isə,  
Mürgü döyür kəpənək.

\* \* \*

Ayazdı gecə!  
Öz kölgəmi ayaqlaya-ayaqlaya  
Gedirəm qurumuş çay boyunca.

\* \* \*

Leysan, nə leysan!  
Bir dəstə sərcə  
Güç-bəlayla otdan yapışib.

\* \* \*

Hər dəfə doqquzdon çıçəyi  
Düşəndə yerə,  
Ağcaqananad diksinib vizildayır yüngülcə.

\* \* \*

Zingildəyib cumdu itlər.  
Tənha küçəylə bir nəfər  
Tələsir Bon bayramına.

\* \* \*

Gözəl qız dişlədi  
Göy gavalını...  
Qaşlarını çatdı.

\* \* \*

Tullanmış suzanbaqları  
Bütün gecə yağış altda qalıb  
Çiçək açdırılar.

\* \* \*

Miçətkənin içində  
Uçuşdu atəşböcəklər...  
O saat hamının kefi kökəldi.

\* \* \*

Lampa yandırıldılar zülmət içində...  
Sarı xrizantemlər birdən-birə  
İtirdi öz rəngini.

\* \* \*

Dünya dərd içindədi başdan-ayağa!  
Qarmağın ipini  
Payız küləyi çəkir tarım.

\* \* \*

Bir yiğin xəzəli  
Qərbədən Şərqə doğru  
Qova-qova gətirir külək.

\* \* \*

Küləkli bir payız günü!  
Mahnı oxuyur balıqçılar, odunçular,  
Bir kiçik yeməkxanada.

\* \* \*

Tezmi gələcək dostum mənim?  
Addım səsi eşidildi uzaqdan.  
Xışıldadı xəzəl.

\* \* \*

«Tufan başlayacaq!» - deyə  
Yolda yoldan  
Saqındırdı məni quldur.

\* \* \*

Payız küləyi  
Çinqıl atır  
Məbəd zənginə.

\* \* \*

Uğuldayır payız qasırğası.  
Qayıdan baş yamanca  
Büdrədi at.

\* \* \*

Baltanı kötüyə vurub dondum yerimdə...  
Qış vaxtı meşəni  
Ətir büründü!

\* \* \*

Qaş qaralır ölgün-ölgün...  
Bu ölmüş tarlada günəş  
Gizləndi daşların arasında.

\* \* \*

Payızdır. Donmuşam.  
Amma... bu gecə bəlkə  
Bütün gecələrdən də əziz olacaq mənə.

\* \* \*

Əriyir, əriyir ay...  
Vida çağıdır, deyəsən.  
Necə də soyuqdu aysız gecə!

\* \* \*

Köhnə çeşmə başında  
İki ördək balası... Qamışlıqdan  
Safsar güdür diqqətlə.

\* \* \*

Qışdır. Ağaclar arasından  
İşiq saçan aya baxa-baxa  
Unuduram qüssəmi.

\* \* \*

Qar yağır yaman!  
Şəhər qapıları bağlanacaq bir azdan.  
Yaxınlaşır gecə.

\* \* \*

İki kəndin cəmi  
Bircə sələmçi köşkü.  
Qış vaxtı kiçik mesə.

\* \* \*

Mişovul  
Quşcuğazı gəmirir  
Qış vaxtı düzdə.

\* \* \*

Kiçik dağ çayı  
Asta qaçıır, astaca...  
Dibində buz var.

\* \* \*

Ürəyimin başı üşüdü:  
Tapdaladım rəhmətlik arvadımın  
Darağını mən.

### ROTSU

#### *Yeni il bayramı qarşısında*

«Get! Çıx get!» –  
Beləcə məni qovurlar qapılardan...  
Sona yetir köhnə il.

**TAYRO**

Buz kimi dağ çeşməsi –  
Dibində parıldayır dəmir pullar;  
Səyyahlar atmış onları.

**QOMEY**

Bax, kəpənəklər necə vurnuxur ora-bura...  
Elə hey axtarır onlar  
Ötüb-getmiş yazı...

**GYÖDAY**

Yarpaq düşür yarpaq üstə,  
Tökülür hamısı. Yağış da  
Döyəcləyir yağışı.

**KİTO**

Buludların arasıyla gəzirsən,  
Birdən... dağ cığırında,  
Yağışlı gündə – gilənar çiçəyi!

QEKKYO

Yanmış çöl boyu  
Uzanıb gedir  
Çayın quru məcrası.

HAYAKUTİ

Satdığını inəyi  
Apardilar bağımızdan  
Dumanlı gündə.

İSSA

Yolda dalaşmayın,  
Qardaş olun,  
Köçəri quşlar!

*Yeni ili qarşılayarkən*

Belə bir günün də sevinci  
Sevindirmir adamı...  
Eh, kasıblar baharı!<sup>1</sup>

<sup>1</sup>Yaponiyada Yeni il yazın ilk çağlarında bayram edilərdi.

\* \* \*

Gör necə çiçəkləyib gilənar budaqları! –  
Atdan saldı  
Dikbaş knyazı.<sup>1</sup>

\* \* \*

Mənim doğma diyarımda  
Çöllərin otu da  
Çiçək açır gilənar budaqları tək.<sup>2</sup>

\* \* \*

Heç kim yad deyil aramızda!  
Bir-birimizə qardaşıq  
Çiçəkləmiş gilənar ağacı altda.

\* \* \*

Bax, budu əsl bülbül!  
Elə eyni nəgməni ötür  
Knyazların qarşısında.

<sup>1</sup>Şair məşhur Ueno gilənar ağaclarını nəzərdə tutur. Ueno bu gün də Tokioda böyük bir xiyabandır. Vaxtı ilə Ueno gilənar ağaclarının çiçəkləməsi ümumxalq bayramına çevrilirdi. Bu hokkuda İssa demək istəyir ki, bütün insanlar bərabərdir, hətta dikbaş knyaz belə ciçək açmış gilənar ağacının yanından biganə ötə bilmir.

<sup>2</sup>Klassik yapon poeziyasında «çöllərin otu», ümumiyyətlə, «ot» obrəzə xalq mənasında işlənir.

\* \* \*

Ey vəhşi qaz!  
Söylə mənə, nə vaxtdandı  
Bu köçəri həyatın sənin?

\* \* \*

Yazda qayıt yenə, qaranquş!  
Amma unutma ha öz evini,  
Uzun-uzaq yollar boyu!

\* \* \*

Sığınacaq tapıb körpü altda  
Gedib qış yuxusuna  
Evsiz-eşiksiz uşaq.

\* \* \*

Əridi qar –  
Büründü kəndi  
Uşaqların hay-küyü!

\* \* \*

Kəsəcəklər bu ağacı...  
Xəbərsiz quşlar isə  
Yuva qurur budaqlarında.

\* \* \*

Düzdürmü, mənim bacım idin  
Əvvəlki ömrümdə,  
Sən ey qu quşu?

\* \* \*

Ah, necə də həsrətlə baxır  
Əsir quş  
Kəpənəklərin uçuşuna!

\* \* \*

Ey, dostum sərçəcik!  
Çıx yoldan! Uzaq ol!  
At gəldi, qaç.

\* \* \*

Əridi qışın qarı –  
Hətta ulduzların da  
Güldü üzü sevinclə.

\* \* \*

Yenə də dünənkötək...  
Sınıq-salxaq daxmanın  
Üstünü aldı duman.

\* \* \*

Ey, çıkada, ağlama!  
Hətta ulduzlarçın da göydə  
Hicransız məhəbbət yoxdu.<sup>1</sup>

\* \* \*

Ah, tapdalama otları!  
Dünən bütün gecəni orda  
İşiq saçırdı atəşböcəkləri.

\* \* \*

Budu, ay doğdu.  
Çağrıldı bayrama  
O balaca kol da.

\* \* \*

Uzandım kölgəlikdə.  
Çəltiyi mənim yerimə  
Döyür dağ çayı.<sup>2</sup>

<sup>1</sup>Bu hokkuda müəllif bütün dünyanın, kainatın məhəbbətdən yaranması fikrinə istinad edir.

Qeyd: Yaponiyada «Tanabata» adlandırılın bir bayram vardır. Bu iki ulduzun görüşü bayramıdır. Qədim əfsanəyə görə Ay təqvimi ilə yeddinci ayın yeddinci gününə keçən gecə sağsağanlar Səma çayının (Ağ yolun, Kahkəşanın) üstündən körpü salırlar və bir-birini sevən iki ulduz – Veqa və Altair bu körpündən keçib bir-birinə qovuşurlar. İssa «hətta ulduzlarçın da göydə hicransız məhəbbət yoxdu» dedikdə konkret olaraq bu əfsanəni nəzərdə tutur.

<sup>2</sup>Bu hokkuda Yaponiyada kəndli məşətindən bir səhnəyə işarə edilir. Burada dağ çaylarının işə saldığı kiçik dəyirmanlar nəzərdə tutulur.

\* \* \*

Gavalı budaqları gül içində!  
Şüayla kəmənd atır ay:  
«Oğurla mənimçün onu!»

\* \* \*

Yenə kövşənlilikdə vəhşi qaz dəstəsi...  
Kəndimizdə yenə də  
Kimsə ayrılaceq bizdən...<sup>1</sup>

### *Kiçik oğlumun ölümünə*

Bizim həyatımız – bir şəhər daması,  
Cəmi bir damla şəhər,  
Amma yenə də...

\* \* \*

Ah, bu payız qasırğası  
O qədər xəzəl gətirəydi ki,  
Ocaq çataydıq!

\* \* \*

Qırpırmızı ay!  
Kimindir o, uşaqlar,  
Tez cavab verin!

<sup>1</sup>Payızda vəhşi qazlar uçub gələrkən yapon kəndliləri pul qazanmaq üçün kənddən şəhərlərə işləməyə gedirlər.

\* \* \*

Sürün yavaş-yavaş, ilbiz,  
Fudziyə qalx,  
Ən yüksək zirvəyə!

\* \* \*

Siz bir baxın, tikanlıqda  
Necə gözəl kəpənəklər  
Gəldi dünyaya!

\* \* \*

Cəza verdim uşağa,  
Amma onu sərin meh əsən tərəfdən  
Sarımışdım ağaca.

\* \* \*

Şeh elə tez yox oldu ki,  
Elə bil bu çirkli dünyada  
Heç bir işi yox idi.

\* \* \*

Bilmirəm adamları necədi bu yerlərin,  
Amma əyri-üyrüdü  
Tarlalarında quş qovan müqəvvvaları.

### *Böyük Buddha Kamakurada<sup>1</sup>*

Hündürdədi Buddha!  
Burun pərəsindən onun  
Bir qaranquş uçub getdi.

\* \* \*

Kədərli dünya!  
Hətta gilənarlar çiçəkləyən zaman da...  
Hətta onda da...

\* \* \*

Əvvəldən bilirdim mən  
Gözəldir bu cür  
Bu qatıl göbələklər!

\* \* \*

Yamanca tez uçdular!  
Qanad açdı pullar<sup>2</sup>  
İlin axırında.

\* \* \*

Görəsən, neçə günə  
Diyirlənib bu xurma üzüashağı  
Bu dağın ayağına?

<sup>1</sup> Qədim yapon şəhəri Kamakurada Buddanın (Daybutsunun) on beş metr hündürlüyündə tunc heykəli vardır. Bu heykəl milad təqvimi ilə 1252-ci ildə yaradılmışdır. Heykəlin müəllifi orta əsrlər böyük yapon sənətkarı One Qoroemondur.

<sup>2</sup>Bu hokkuda İssa həmişə borc içində olduğunu göstərir. Yaponiyada da Çindəki kimi ilin axırında borcları qaytarmaq adəti mövcuddur (bax: 22-ci şərh).

*Sotoqahamada<sup>1</sup>*

Bilin, agah olun, siz  
Yaponiyanın vəhşi qazlarısınız...  
Arxayın yatın!

\* \* \*

Elə bil göydən enib  
Gilənar çiçəkləri –  
Necə də gözəldilər!

\* \* \*

Bilirəm, məni səsləyir  
O gecə zənginin səsi, amma mən  
Oturub sakitlik içində, uduram sərinliyi.

\* \* \*

Ah, döyməyin milçeyi siz!  
Əlləri əsir onun,  
Əsir ayaqları...

\* \* \*

Maral tənbəl-tənbəl  
Qovdu belindəki kəpənəyi,  
Mürgülədi yenə...

<sup>1</sup>Sotoqahama – Yaponiyanın şimal-qərb sahilində yer adıdır. Həzirdə həmin yerdə Mutsu əyaləti yerləşir. Asiya qitəsindən üçub gələn vəhşi qazlar ilk növbədə burada məskən salır.

\* \* \*

Mozalanı qovmayın!  
Güllərə baş çəkməyə  
Gəlibdi o!

\* \* \*

Günorta istisində dincələrkən  
Sizə ehtiramla dolur ürəyim,  
Ey əkinçilər.

*Qurbağaların dalaşmasına  
tamaşa edirəm*

Ey, sisqa qurbağa!  
Məğlub olma.  
Səninlədi İssa.

\* \* \*

Ah, necə də utanıram  
Kölgədə uzanıb mən  
Əkinçilərin mahnisını dinlərkən!

\* \* \*

Elə səs salıb qırqovul,  
Elə bil o görübdü  
Birinci ulduzu göydə.

# SAPA DÜZÜLMÜŞ MİSRALAR

(Renkular)<sup>1</sup>



<sup>1</sup> Renku klassik yapon poeziyasında hokku ilə six surətdə bağlı olan mürəkkəb şeir formasıdır. Güman ki, oxucuları bu forma ilə də tanış etmək, onların yapon poeziyasının spesifikasını hiss etməsi baxımından xeyirli olar.

Renkuda hər beyt və hər hokku (üçlük) müstəqil şeirlər olmaqla bərabər, bir yerdə tanka (beş misralı şeir forması) da təşkil edirlər; hər bir hokku özündən əvvəlki, ya da özündən sonrakı bəndlə birlikdə oxuna bilir. Renkuda mövzu vahid yox, müxtəlif olur və mətləbi qəflətən dəyişə bilmək ustalıq hesab edilir. Renkunu oxuyub qavramaq, başa düşmək xüsusi hazırlıq və diqqət tələb edir.

Renku forması yaranma etibarilə bizim aşiq deyişmələrini xatırladır. Belə ki, şairlərdən biri, əsasən ustad şair, ilk hokkunu yazır, ikinci şair bir beyt yazır, üçüncü şair yenidən təzə hokku yazır və hər üç şair bu ardıcılıqla da sona kimi müştərək fəaliyyət göstərirlər.



## MİNASEDƏ ÜÇ ŞAIR<sup>1</sup>

I

Zirvə qar içindədir,  
Yüngül duman örtmüs ətəklərini.  
Qaraldı gecə.

(*Soqi*)

II

Ərgin sular tökülür uzaqda.  
Gavalı çiçəyinin ətrini saçır kənd.

(*Syoxaku*)

<sup>1</sup>Bu renku 1488-ci ilin ilk ay günü Minase (Kioto ilə Osaka şəhərlərinin arasında) kəndində, eyniadlı çayın sahilində yazılıb. Həmin dövrdə Soqi məşhur və qocaman bir şair idi. Syoxaku və Sotyo isə onun şagirdləri olmuşlar (bax: «Müəlliflər haqqında məlumat»).

Qeyd: Yapon ədəbiyyatı tarixində nəinki ayrı-ayrı renkuların, hətta ayrı-ayrı hokkuların belə yazılması günü, məkanı, şəraiti dəqiq məlumdur.

III

O yerdə... Sahil söyüdlərinin  
Küləkdən çırpındığı,  
Yazın güldüyü o yerdə...

*(Sotyo)*

IV

Avar şappıldayır lap yavaşça –  
Sübh tezdən üzür qayıq.

*(Soqi)*

V

Necədi orda? Çıxıb ay?  
Yox, gecə kimi qaranlıq  
Duman içində qalıb ay.

*(Syoxaku)*

VI

Qırov düşmüs çəmənliyə.  
Payız qurtarır artıq.

*(Sotyo)*

VII

Ah çəkir çekada –  
Fərqiñə varmadan,  
Quruyur otlar.

*(Soqi)*

VIII

Dostumun qapısına gəlmışəm,  
Açıb köksünü ciğır.

*(Syoxaku)*

IX

Uca dağlar ətəyində  
Sanki bir kənd var,  
Ayrılmaz tufanlardan, boranlardan...

*(Sotyo)*

X

Gəlmə adamçın bura  
Kimsəsizdi, qəmgindi necə!

*(Soqi)*

XI

Bunu dərd etmə özünə,  
Ey unudulmuş, kimsəsiz adam.  
Bunda təzə nə var ki?..

*(Syoxaku)*

XII

Yoxsa sən bilmirsən ki,  
Əbədi bir şey yoxdu dünyada?

*(Sotyo)*

XIII

Şəh qorxur düşə çiçək ləçəyinə.  
Kədərlidir, qəmlidir...  
Çox qıсадı ömrü onun.

*(Soqi)*

XIV

Günəşdən təkcə  
Hisə batmış bir işıq qalmış.

*(Syoxaku)*

XV

Bəyəm axşam düşüb?  
Aldanıb yaz dumanına  
Yuvalarına tələsir quşlar.

(*Sotyo*)

XVI

Keçirəm dağların darısqal keçidindən –  
Burda mənə yol göstərməyəcək səma.

(*Soqi*)

XVII

Buludlar dağıldı.  
Yağıssa hələ də damcılıyır  
Gödəkcəmin qolundan.

(*Syoxaku*)

XVIII

Balışım – bir qucaq otdu.  
Ay da oxşamır indi adamı.

(*Sotyo*)

XIX

Nahaq yerə gecələri  
Səhərəcən yatmadım mən...  
Payız qurtarır daha!

(*Soqi*)

XX

Xaqı budaqlarını tərpədən külək  
Qoymur yuxu görməyə.

(*Syoxaku*)

XXI

Oyanıram. Bəs hanı onlar?  
Doğma kəndimdəki dostlarım mənim?  
Hər şey yox oldu bir yuxu kimi.

(*Sotyo*)

XXII

Tənha qocalıqdı gözləyən məni  
Kimə arxalanım, kimə?

(*Soqi*)

XXIII

Kamil deyil bu şeir, neynək,  
Göz qamaşdırırmır parıltısı,  
Amma ümid axtarıram onda mən.

*(Syoxaku)*

XXIV

Bu gecə səması da  
Yol yoldaşındı sənin.

*(Soqi)*

«MEYMUNUN HƏSİR PLAŞI» ADLI  
ŞEİR TOPLUSUNDAN

I

Nəfəs almaq mümkün deyil şəhərdə.  
Bu necə qoxudu bürümüş hər yeri...  
Yay gecəsi, ay işığı.

*(Bontyo)*

II

«İstidi! İstidi! Qalmadı taqət...» –  
Adamlar deyinir qapılar ardından.

*(Basyo)*

III

Alaq təmizlənib qurtarmayıb hələ  
Çəltik zəmilərində.  
Sünbül isə dolub artıq.

*(Basyo)*

IV

Silkələdi yorulmuş kəndli  
Quru balığı – töküldü kürüsü.

*(Bontyo)*

V

Burda əsl möcüzədi gümüş sikkə...  
Bərəlir gözlər.  
Dağların qoynunda yeməkxana.

*(Basyo)*

VI

Yox, heç yerinə düşmədi bu!  
Uzundur o oğlanın qılınçı.

*(Gyoray)*

VII

Hoppanacaq bu qaranlıqda  
Hürkmüş qurbağa  
Bir-birinə dolaşmış o otların arasından.

*(Bontyo)*

VIII

Ot biçən qadın  
Əlindən saldı fənəri.

*(Basyo)*

IX

O qadın o zaman dünyadan əl çekdi ki,  
Tumurcuqlamağa başladı  
Gilənar çiçəkləri.

*(Gyoray)*

X

Elə ağırdır qışda  
O uzaq dənizin sahilində yaşamaq.

(*Bontyo*)

XI

Qupquru qurumuş bu qoca  
Balığı sümüklü-sümüklü  
Uda bilər, yəqin.

(*Basyo*)

XII

Qapıçı xəlvətcə buraxdı gənci  
Bu köhnəlmış saraya.

(*Gyoray*)

XIII

Birdən yüngül arakəsmə sərildi yerə...  
Təcrübəsiz qulluqçu qızlar  
Toxunmuşdu ona.

(*Bontyo*)

XIV

Bu necə hamamdı?!  
Gül düşüb qalıb kobud döşəmə üstə.

(*Basyo*)

XV

Soyuq gecə küləyi  
Yerlə yeksan edir toxum-tozunu  
Payız otlarının.

(*Gyoray*)

XVI

Soyuqdan donmuş bonza<sup>1</sup> tələsir ki,  
Tez qayıtsın məbədə.

(*Bontyo*)

XVII

Qüssəlidir meymun gəzdirən –  
Öz meymununa bağlıdır iplə...  
Payız gecəsi işıq saçır ay...

(*Basyo*)

---

<sup>1</sup>Bonza – Yaponiyada və Çində Budda ruhanisi

XVIII

«Ah, heç olmasa vergiyə çataydı  
Yığdığım düyü!»

(*Gyoray*)

XIX

Beş-altı canlı ağacı  
Atdılar gölməçədən o yana...  
Zəmilər doludu suyla.

(*Bontyo*)

XX

Yoldan ötən ağ corablı  
Batdı qapqara lığa.

(*Basyo*)

XXI

Qılıncdarlar hay-küy ilə  
Yaxına qovur ağanın atını –  
Necə də sürətlə çapıb keçdi at!

(*Gyoray*)

XXII

Usta şagirdləridi bu oğlanlar,  
Su çalxalanıb dağıldı güyümlərindən.

*(Bontyo)*

XXIII

Kim alacaq bu evi? Gözləri yol çəkir.  
Həsirdəndi qapı-pəncərə...  
Amma köhnə quyuya söz ola bilməz!

*(Basyo)*

XXIV

Otlar arasında qızarır  
Dəymış istiot.

*(Gyoray)*

XXV

Bu aydınlıq gecədə  
Kimsə səssiz-səmirsiz.

*(Bontyo)*

XXVI

Xələtinin bitini təmizləyir həyətdə  
O tənha dul kişi.

(*Basyo*)

XXVII

Tələnin qapağı bərkdən səs salıb  
Örtüldü birdən.

(*Gyoray*)

XXVIII

Bu sınmış sandığın  
Üzü qopubdu çoxdan...

(*Bontyo*)

XXIX

Küləyin də, yağışın da üzünə  
Açıqdı qapısı bu daxmanın...  
Etibarsız sığınacaq!

(*Basyo*)

XXX

Yarandı şeir toplusu –  
Tənha ömrün çələngi!

(*Gyoray*)

XXXI

Şeirləri oxuduqca qoca,  
Xatirələr oyandı...  
Gör neçə dəfə sevib o!

(*Bontyo*)

XXXII

Bircə axırı var əsl şairin:  
Səfalət... hardasa, dar bir daxmada...

(*Basyo*)

XXXIII

Heç özü də bilmir ki, niyə  
Bu isti şorbanı gözünə təpir belə?  
Az qalır ağlasın...

(*Gyoray*)

XXXIV

Sahibsiz evdə necə də  
Genişdi döşəmə!

(*Bontyo*)

XXXV

Ovucunu qasıya-qasıya  
Oturmuş tənha gözətçi  
Gilənar çiçəklərinin kölgəsində.


(*Basyo*)

XXXVI

Heç çəkilmir bu zəif duman...  
Yuxu töküür gözlərimdən.

(*Gyoray*)

# YENİ POEZİYA





### TSIKİ

Mis sikkələr cingildəyir qaranlıqda,  
Dilənçidi, pulunu sayır.  
Ah, necə də soyuqdu qış gecəsi!

\* \* \*

Dağ cığırı!  
İndicə keçdi yolcular.  
Pırıldayıb uçdu qırqovul.

\* \* \*

Necə də soyuqdu bura!  
Şamın iynə yarpaqları arasından  
Görünür gəmi yelkəni.

\* \* \*

İstinin cırhacır çağında  
Buludlarda yellənərək  
Ötür torağay.

\* \* \*

Uzun yaz günü!  
Sahillə aram-aram  
Söhbət edir qayıq.

\* \* \*

Çiskinləyir yaz yağışı,  
Bərədə təkcə çətirlər görünür  
Hündür, gödək, böyük, kiçik...

### TAKUBOKU

Qumsal dağlar arasında süründüm xeyli,  
Birdən-birə xatırladım  
İlk məhəbbət ağrısını.

\* \* \*

Təzəcə yağmış bir qalaq qara  
Alışışib yanmış yanağını söykə sən –  
Bax, beləcə sevəsən!

\* \* \*

Dayanmır göz yaşam, unutmaram mən  
Bu sözləri deyəni:  
«Bir ovuc torpaqdı hər şeyin sonu...»

\* \* \*

Necə də uzun çəkdi ayrılıq öpüşü!  
Gecənin yarısı, küçədə,  
O uzaq günlərin alovu qalxdı...

\* \* \*

Tərifləmək istəyirəm hamını!  
Oynayıb gülürəm.  
Ürəyin dərinliyində gizlənib bir kədər.

\* \* \*

Ürək sakit olanda,  
Buna imkan olanda,  
Saat çıqqıltısı da əyləndirir adamı.

\* \* \*

Necə də əzizdi Sibutami kəndi!  
Unutmaram o dağları,  
Unutmaram o çayları!

\* \* \*

Turgenevin romanı!  
Oxudum qatarda İsikarini<sup>1</sup> keçərkən.  
Sulu qar yağırdı vadidə!

<sup>1</sup>İsikari – Yaponiyada vadi

\* \* \*

Qüssəli olur (mən də belə idim)  
Ağlamayan uşağın ürəyi –  
Döyünləndə, söyüləndə...

\* \* \*

Dostlar!  
İyrənməyin diləncinin görkəmindən!  
Mən də belə idim açıq illərində!

\* \* \*

Sığınıb xəstəxana pəncərəsinə  
Baxıram cürbəcür insanların  
Gümrah addımlarına.

\* \* \*

Bax, burda, bu şabalıdının altında,  
«Allahlar var!», – deyən  
Dostumla höcətləşirdim.

\* \* \*

Dağlar oğlu qurban eldə  
Dağlarını xatırlayan təki,  
Bu məqamda kədərlə anıram səni.

\* \* \*

Sake<sup>1</sup> istəmədi kəndlilər...  
Bəs nə istəməyəcəklər  
İndikindən pis olanda halları?

\* \* \*

Eh, geniş açıb əl-qolunu  
Uzanasan özünçün otaqda!  
...Sonra da oyanasan sakitcə...

\* \* \*

Heç özüm də bilmədən  
Göz yaşım qarışdı qum dənəsinə...  
Yaman ağır oldu qum dənəsi!

\* \* \*

Axır vaxtlar anam da  
Tez-tez danışır kəndimizdən –  
Axı payızdı indi!

\* \* \*

Tərif eşidəndə mən  
Ürəyimdə kin-küdürət yaranır...  
Özün haqda çox bilmək də bir şey deyil!

<sup>1</sup>Sake – düyü arağı

\* \* \*

Mənim əziz kəndimin  
Övladlarını gördüm –  
Sevinc bürüdü məni, yox oldu qüssə.

\* \* \*

Yol gedir qatar...  
Necə də əzizdi, doğmadı mənə  
Çöllərdəki yay otlarının ətri!

\* \* \*

Günəşin şüaları sönür Syodzidə<sup>1</sup> ...  
Baxıram. Elə bil  
Ürəyimə qaranlıq çökür.

\* \* \*

Necə də doğmadı ana dilim!  
Tez camaata qarışdım mən vağzalda –  
Doğma torpağımın bir sözünü eşidim!

\* \* \*

Elə bil kimsə əlində daş ardımcı gəzir –  
Bax, beləcə kədər izləyir məni,  
Ayrıldığım gündən vətəndən.

<sup>1</sup>Syodzi – yapon evlərində qapı və pəncərələri əvəz eləyən kağız şırma

\* \* \*

Uşaqlıq adətimdi – yataqda gözü açıq  
Uzanmaq... Elə kədərli adətdi!  
Danlama məni bununçün, ana!

\* \* \*

Səfərə çıxmaq istədim,  
Qatara mindim!  
Qatardan düşdüm, getməyə yox bir yerim.

\* \* \*

Ölüm dərmandır – düşünürəm həmişə  
Əzablardan qurtarar...  
Yaman sancır üzəyim!

\* \* \*

Adam var onunçün gözəldi hər şey:  
Belə də yaxşıdı, elə də əla –  
Bu ruh yüngüllüyü olaydı məndə!

\* \* \*

Vətənimin dağlarına baxdım –  
Söz deməyə çatmır qüdrətim...  
Ey vətən dağları, salamat qalın!

\* \* \*

Çox ucadır vətənimin səması...  
Bir hündür binaya qalxdım sükutla,  
Sonra qayıtdım geri, ürəyim kədər dolu.

\* \* \*

Heç olmasa bir neçə söz  
Desinlər mənə eldən-obadan...  
Ah, payız gecəsi qızardılan moti<sup>1</sup> qoxusu!

\* \* \*

«Ucalıq!», «Yüksəklik!» sözlərini  
Yüzlərcə dəfə qumda yazıb mən,  
Qayıtdım özüm özümə. Əl çəkdir olümdən...

\* \* \*

Nə qədər qüssə var bir ovuc qumda!  
Xışıldayır, xışıldayır,  
Elə hey axır barmaqlar arasından...

<sup>1</sup>Moti – Yaponiyada Yeni ildə, payız bayramında, eləcə də digər bayramlarda düydən bişirilən şirniyyat.

\* \* \*

Solğun qızartısını salıb qarın üstünə,  
İşıqlandırıldı qatar pəncərələrini  
Səhrada qürub şəfəqi.

\* \* \*

Bir yer axtarıram əylənim orda,  
Tez keçsin gecə!  
Ev yadıma düşəndə buza dönür ürəyim...

\* \* \*

Ayaq basdım doğma torpağıma mən,  
Yüngülləşdi addımlarım...  
Amma ürəyin, ağır idi yükü.

\* \* \*

O işıqlı səmada üzüb əriyən bulud.  
Üzüb əriyən bulud –  
Bənzəmirmi o, mənə?

\* \* \*

Yağış yağır. Evimizdə hamının  
Qanı qaradı...  
Qurtaraydı bu yağış!

\* \* \*

Ah, payızın gəlişi! Elə bil sudu,  
Yuyunursan – təzələnir  
Fikirlər, düşüncələr.

\* \* \*

Uzanmışam otluqda – fikirsiz, xəyalsız,  
Başımın üstə, açıq səmada  
Oynaya-oynaya sözür çalağan.

\* \* \*

Elə rahat yorğunluqdu bu...  
Axı nə qədər işləmişəm  
Nəfəs dərmədən!

\* \* \*

Çiynində uşağım, özü qara bata-bata<sup>1</sup>  
Vağzalda məni ötürən  
Arvadımın qaşlarını xatırlayıram!

\* \* \*

Bu gün yenə sancır sinəm.  
Fikir aparıb məni: «Ölürəmsə,  
Gedim ölüm doğma kənddə».

---

<sup>1</sup>Yaponiyada analar kiçik uşaqlarını ciyinlərinə bağlayaraq bel-lərində gəzdirirlər.

\* \* \*

Budu, işlədik, işlədik, işlədik...  
Amma nə olub? Nə dəyişdi?  
Gözlərimi çəkəmmirəm əllərimdən.

\* \* \*

Bax, arvadım da, dostlarım da  
Dərd içində düşünürlər: ölürəm mən,  
Amma yenə də «İnqilab!» düşmür dilimdən.

\* \* \*

Su tökülür şırhasır.  
Ürəyim yüngülləşdi birdən!  
Yenə qəlbən cavanam mən!

\* \* \*

Bu əriyən tüstü –  
Səma səhrasında rəqs edən bir əjdahadı;  
Baxıram – doyammıram.

\* \* \*

Beş yaşlı uşağın  
Beynində həkk olundu iki söz:  
«İnqilab» və «fəhlə»!

**TASUDZİ**

*Qarışqa*

Kəpənəyin qanadını daşıyır qarışqa...  
Ah,  
Necə də bənzəyir yelkənə!

**TEYDZO**

Qüssədən sıxıldı ürək –  
Yağışın səsini dinləyə-dinləyə.  
Gilənar budağı...

\* \* \*

Necə də ətirlidi payızgülü...  
Amma gecənin aynasında  
Nə bir əlamət, nə də iz var.

\* \* \*

Çəltik zəmisinin sonunda,  
Ay suda donan yerdə  
Qurbağanın səsi ağızında qaldı...

\* \* \*

Baxa bilmədim bir payız günü  
Yandırılan xəzəlin  
Ağ tüstüsünə.

\* \* \*

Yaşıl, körpə budaqları  
Qaranlıqdan qurtarır  
Qonşu evin işığı!

\* \* \*

Alatoranda da, gecənin dumanında da  
Dəyişər dünya –  
Barmağı bəzəsə üzük.

\* \* \*

Parçalandı ürəyim –  
Siz də diksinib töküldünüz,  
Ey qızılgül ləçəkləri.

### TARO

May – cilalanmış yaşılıqdan sırgadı,  
Fevral – konserv qabını təpikləyən başmaqdı,  
Avqust – balıqdı, kəsilmiş paslı ülgüclə.

QEKKAY

*İşdən qovurlar*

Kağıza möhürü  
Basdilar ustufca...  
Amma adamı əzirlər böcək kimi!

İSİKO

Bax, bu müdhiş soyuq içində  
Ayaqyalın o oğlan qaçır  
Bir ovuc düyü istəsin yazda əkməyə!

\* \* \*

Hardasa siçan civildədi yaman...  
Tez! Tez gizlədin yastıq altına  
Əkin üçün borc alınmış çəltiyi!

SADAMITSU

Mühəribəyə! Yox! Yox!  
Taxıl baş qaldırıb zəmilərdə.  
Baxdıqca göz oxşayır.

SİQEÖ

...Qış ən əvvəl  
Vərəmli ailənin  
Evinə soxuldu.

SYUNEN

*Əsgərlilikdən qayıtmışın gözlərilə*

Qəzəb əllərilə yapışdı boğazimdən  
Mən evə dönərkən –  
Gördüklərim üçün.

*Xirosimada atom bombasından həlak  
olmuşların abidəsindəki yazı*

Sakit yatın  
Bir daha işlənməz  
Bu günah.

## MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT

Müəlliflər haqqında məlumat xronoloji ardıcılıqla verilir.

Yaponiyada şairlər əsas etibarilə yalnız adları ilə məşhur olmuşlar, çünki əsərlərini yalnız adları ilə imzalamışlar. Ümumiyyətlə isə, Yaponiyada əvvəlcə familiya, sonra ad yazılır. Bu məlumatı hazırlayarkən, mən də həmin prinsipi əsas götürdüm.

Müəlliflər haqqında bu məlumatları toplayarkən, eləcə də şərhləri yazarkən, mən bir sıra məxəzlərdən, o cümlədən: «Японская поэзия» (Москва, 1956), «Японские трехстишия» (Москва, 1973), «Вкус хризантемы» (Москва, 1976) kimi kitablardan istifadə etmişəm.

**S o q i** (1421-1502) – Basyoya qədərki dövr orta əsr şairidir. Əsas etibarilə renku ustası kimi məşhur olmuşdur.

**S y o x a k u** (1443-1527) – Soqinin şagirdi və Basyoya qədərki dövrün məşhur şairidir.

**S o t y o** (1448-1532) – Syoxaku ilə birlikdə Soqinin şagirdi olmuşdur. Bir sıra hokkuların müəllifidir.

**İ s y u** – Basyodan əvvəlki, Soqidən sonrakı dövr şairlərindəndir.

R a y d z a n – Basyodan əvvəlki, Soqidən sonrakı dövr şairlərindəndir.

S a y m a r o – Basyodan əvvəlki, Soqidən sonrakı dövr şairlərindəndir.

B a s y o (1644-1694) – Matsyo Basyo orta əsrlər yapon poeziyasının ən böyük şairlərindən biridir, hokku janrının isə ən böyük nümayəndəsidir. O, bu janrda bir çox əsərlər yazmış və bu janrin mütərəqqi reformaçılardan biri kimi tanınmışdır. Basyoya qədər hokku sxolastik ölçü mütləqliyinə, ənənəvi qafiyə sistemini malik idi. Basyo belə bir forma mütləqliyini cəsarətlə pozmuş və öz yaradıcılığında fikrin, əhvalşruhiyyənin bədii-estetik ifadəsinin ənənəvi-formal göstəricilərlə məhdudlaşdırılmasının əleyhinə çıxmışdır.

Basyo yalnız hokku janrının deyil, ümumiyyətlə, orta əsrlər yapon poeziyasının klassiklərindən biri kimi bütün dünyada böyük şöhrət tapmış sənətkarlardandır. O, İqa əyalətinin Yeno şəhərində anadan olmuşdur. Atası Matsyo Yodzaemona kasib bir samurai iddi. Basyo sıxıntılarla, macəralarla, səyahətlərlə dolu bir həyat yaşamış və səyahət zamanı da vəfat etmişdir (daha ətraflı məlumat almaq üçün bax: Base, Lirika, Moskva, 1964).

Q o n s u y – İkenisi Qonsuy XVII əsr məşhur yapon şairlərindəndir. Nara şəhərində anadan olmuşdur.

Qeyd: Yaponiyada şairlərin harada anadan olmasına, harada yaşamasına böyük əhəmiyyət verilir, çünkü həmin

yerin təbiəti, adət-ənənəsi, düşüncə tərzi şairin əsas mövzularından birini təşkil edir. Mən imkan daxilində bu barədə məlumat əldə etməyə çalışdım.

**R a n r a n** (1647-1693) – Matsukura Ranran Edo (indiki Tokio) şəhərində yaşamış, poeziya sənətini Basyonun rəhbərliyi ilə öyrənmişdir. Mənsə etibarilə samuray olmuşdur.

**S a m p u** (1647-1732) – Suqiyama Sampu Basyonun şagirdlərindən biri idi. Edo şəhərində balıq alveri ilə məşğul olmuşdur.

**K a k e y** (1648-1716) – Yamamoto Kakey Basyonun şagirdlərindən biri idi. Samuray imiş, sonralar Naqoya şəhərində həkimlik edib.

**S y o x a k u** (1650-1722) – Esa Syoxaku Basyo məktəbi nümayəndələrindən biri idi. Omi əyalətinin Otsu şəhərində anadan olub. Həkimlik etmişdir.

Qeyd: Esa Syoxaku özündən əvvəlki dövrün şairi Syoxaku ilə adaş olmuşdur.

**G y o r a y** (1651-1704) – Mukai Gyoray Basyonun şagirdlərindən və ən yaxın dostlarından biri idi. Peşəkar poeziya müəllimi olub. Basyonun şeir sənəti haqqında fikir və mülahizələrini, söhbətlərini kitab şəklində çap etdirib.

**İ s s y o** (1653-1683) – Kossuqi İssyo Basyo məktəbinin istedadlı nümayəndələrindən biri idi. Kandzava şəhərində çay alveri ilə məşğul olub.

R a n s e t s u (1654-1707) – Xattori Ransetsu Basyonun şagirdi idi. Əvvəlcə aşağı dərəcəli samuray, sonra isə rahib olub. Edo şəhərində yaşayıb.

K y o r o k u (1656-1715) – Morikava Kyoroku Basyonun şagirdi idi. Şair və rəssam olmuşdur. Mənsə etibarilə samuray idi.

K i k a k u (1661-1707) – Takaran Kikaku Basyonun ən istedadlı tələbələrindən biri idi. Həkim ailəsində anadan olmuş, özü isə poeziya müəllimliyi etmişdir.

Qeyd: Yapon poeziyasının rus dilinə tərcüməçisi və tədqiqatçısı Vera Markova bu şairin təvəllüd tarixi kimi 1661-ci ili göstərir (bax: «Японские трехстишия» Москва, 1973, *cmp.334*). Lakin Kikakunun 1660-cı ildə anadan olduğunu göstərən məxəzlər də var (məs., bax: Японская поэзия, Москва, 1956, *cmp.587*).

D z y o s o (1661-1704) – Nayto Dzyoso Basyonun şagirdlərindən idi. Samuray, sonralar isə kahin olmuşdur.

O n i t s u r a (1661-1738) – Kamidzima Onitsura orta əsrlər yapon poeziyasının görkəmli novator nümayəndələrindən biri hesab olunur. O, şeir yazımaqla bərabər, hokkunun nəzəriyyəsi ilə də məşğul olmuşdur. Onitsura hokkudan həyat həqiqətinə sədaqət tələb edirdi. Onun məşhur bədii-estetik şüarı belə idi: «Həqiqət olmayan yerdə hokku da yoxdur».

R i y u (1662-1705) – Kono Riyu Basyonun şagirdi idi. Bütpərəstlərin Omi əyalətinin Xirati şəhərindəki Myosyodzi məbədində ruhani ata olmuşdur.

C i k o (1665-1731) – Kaqami Çiko Basyo məktəbinə mənsub şairlərdən idi. Ruhani olmuş, sonralar həkimlik etmişdir.

R o k a (1671-1703) – Basyonun şagirdlərindən idi. Ettyü əyalətinin İnnami şəhərində Dzuysendzi məbədində rahib olmuşdur.

N a m ə l u m  m ü ə 1 1 i f – XVII-XVIII əsr naməlum yapon şairi.

O s u y u (1675-1739) – Nakaqava Osuyu Basyo ədəbi məktəbinə mənsub şair idi. İse əyalətində ana-dan olub.

I d z e n (? – 1711) – Basyonun şagirdlərindən idi. Ömrünün çox hissəsini bir çox orta əsrin yapon şairləri kimi səyahətlərdə, səfərlərdə keçirmişdir.

B o n t y o (? – 1714) – Nodzava Bontyo Basyonun ən istedadlı şagirdlərindən biri olmuşdur. Kioto şəhərində həkimlik etmişdir. Şair kimi çox şöhrətli idi. Bontyo bir çox hokku kitablarının müəllifi olmaqla bərabər, «Meymunun həsir plası» adlı məşhur şeir toplusunun tərtibçilərindən biri idi.

Y a s u y – Okada Yasuy XVII-XVIII əsr yapon şairlərindən olmuşdur. Naqoya şəhərində ticarətlə məşğul idi.

**H o k u s i** (? – 1718) – Tatibana Hokusi Basyonun şagirdlərindən idi. Kanadzava şəhərinin sakini olub.

**T i y o** (1703-1775) – Yaponiyanın qadın şairlərindəndir. Kaqa əyalətində anadan olduğu üçün kaqalı Tiyo adı ilə məşhur idi. Kasib bir kişinin arvadı olub. Cox erkən ikən dul qalıb, sonra kiçik oğlu da vəfat edib. Rahibəliyə başlayaraq poeziya ilə məşğul olub. Basyo davamçılarından Kaqami Çikonun şagirdi idi.

Qeyd: Bu şairənin təvəllüd və ölüm tarixi bir sıra məxəzlərdə 1701-1755 kimi də göstərilir (məs., bax: *Японская поэзия, Москва*, 1956, cnp.587).

**R y o t a** (1707-1787) – Osima Ryota Siona əyalətinin Osima şəhərində anadan olub, Edoda yaşayıb. Öz dövrünün ən məşhur şairlərindən idi və şöhrəti hətta Basyonun şöhrətini belə ötüb-keçmişdi. Coxlu şagirdləri olmuşdur, hələ sağlığında ikən 200-dən artıq şeir kitabı çap olunub.

**T a y q i** (1709-1771) – Sumi Tayqi Kioto şəhərinin sakini olub. XVIII əsr yapon ədəbiyyatının ən məşhur şairlərindən biri idi. Cox incə, zərif klassik Çin məhəbbət lirikasının təsiri ilə yazmışdır.

**F u x a k u** (1714-1807) – Kavakami Fuxaku Rytanın şagirdi idi. Osaka şəhərində ticarətlə məşğul olmuşdur.

**B u s o n** (1716-1783) – Yosa Buson klassik yapon poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Settyu əyalətinin Kema kəndində anadan olmuşdur. Onun əsl adı məlum deyil. Ümumiyyətlə, Busonun həyatının əvvəl çağları haqqında ətraflı məlumat yoxdur. Tədqiqatçılar güman edirlər ki, o, kəndxuda ailəsində doğulub, kiçik yaşlarından yetim qalıb. Po-eziyanı və rəngkarlığı öyrənmək üçün Edo şəhərinə gedib. 1751-ci ildən Kioto şəhərinə köçüb. Tez-tez səyahətə çıxmış, bütün Yaponiyani gəzmişdir. Ömrünün üç ilini Tanqo əyalətinin Yosa adlı çox mənzərəli bir yerində yaşayıb və bu yerin adını öz təxəllüsünə əlavə edib. İstedadlı bir rəssam kimi də məşhur olub və rəssamlıq aləmində Tyoso təxəllüsü ilə tanınıb.

Buson yapon poeziyasında yeni, orijinal bir məktəb yaradıb. Onun bir çox şagirdi olmuşdur. Zəngin ədəbi irsə malikdir.

**R o t s u** (1716-1756) – Basyo ədəbi məktəbinin nümayəndəsidir. Peşəkar dilənci olub. Onun təxəllüsünün (Rotsu) təxmini tərcüməsi belədir: «Yolları dolaşan».

**T a y r o** (? – 1778) – Yosivake Tayro Buson ədəbi məktəbinə mənsub şairdir. Ava əyalətində samuray olmuşdur. Sonra Osaka şəhərində yaşamışdır.

**Q o m e y** (1730-1803) – Yosikava Qomey Agita şəhəri şairlərindən olub. Basyo poeziyasının təsiri ilə yazıb.

G y ö d a y (1732-1792) – Kato Gyöday dövrünün məşhur şairlərindən olub. Yapon poeziyasında ənənəvi teymon üslubunda yazıb. Naqoya şəhərinin sakini idi.

K i t o (1741-1783) – Takan Kito Buson ədəbi məktəbinin nümayəndələrindən idi. Kioto şəhərinin sakini olub.

Q e k k y o (1745-1824) – Emori Qekkyo Kioto şəhəri şairlərindən idi. Busonun şagirdi olub.

H a y a k u t i (1748-1836) – Teramura Hayakuti Buson ədəbi məktəbinin nümayəndələrindən idi. Tacir ailəsində anadan olmuş, Kioto şəhərində yaşamışdır.

İ s s a (1763-1827) – Kabayasi İssa XVIII-XIX əsrlərin ən böyük yapon şairidir. Siyano əyalətinin Kami-Minoti qəzasının Kasivabara adlı dağ kəndində kəndli ailəsində anadan olub. Uşaq ikən anası vəfat edib, analığının zülmünə dözə bilməyərək 14 yaşında evlərindən baş götürüb gedib. Uzun müddət Edoda acınacaqlı güzəran keçirib. Hokku sənətini Basyo davamçılarından Yaqamuti Saqonun təsis etdiyi Kaqusika məktəbi şairlərinin rəhbərliyi altında öyrənib. Altı mindən artıq hokkunun, gündəliklərin, çoxlu zarafatyana şeirlərin müəllifidir.

T s i k i (1867-1902) – XIX əsrin sonlarına yaxın hokku janrı tənəzzülə uğramışdı. Həmin dövrdə hokkunun aparıcı bir janr kimi dirçəldilməsi uğrunda

yapon poeziyasında bir hərəkat başlamışdı. Masaoka Tsiki bu hərəkatın başçısı idi. O, klassik poeziya ənənələrinin davamçısı, hokkunun tarixinə və nəzəriyyəsinə dair bir sıra ədəbiyyatşunaslıq əsərlərinin müəllifi idi.

T a k u b o k u (1886-1912) – İsikavi Takuboku yeni dövr yapon ədəbiyyatı klassiklərindəndir. Cəmi iyirmi beş il ömür sərməsinə baxmayaraq, xalq arasında geniş şöhrət tapmış və çox sevilən şairlərdən olmuşdur. İvate qəzasının Tamayama kəndində anadan olub. Yaradıcılığa çox erkən başlamışdır və ilk şeirlərini Yosano Tekkanın (1862-1935) təsiri ilə yazmışdır. O, əsrin əvvəllərində Yaponiyada yaranmış və realist yapon ədəbiyyatının inkişafında böyük rol oynamış «Yeni poeziya cəmiyyəti»nin fəal üzvü olmuşdur. İndiyə qədər Yaponiyada Takubokunun anadan olduğu gün hər il əsl xalq bayramı kimi qeyd edilir. O, azadlıq, sülh və demokratiya carçısı idi.

T a s u d z i (1900 - ?) – Miyosi Tasudzi Tokio Universitetinin fransız ədəbiyyatı şöbəsini bitirib. Yapon ədəbiyyatında «Təmiz poeziya» cərəyanının görkəmli nümayəndələrindən biridir. Öz yaradıcılığında milli poetik ənənələrlə Qərbi Avropa ədəbi cərəyanlarının vəhdətini yaratmağa çalışmışdır. Bir çox kitabların müəllifidir. İlk kitabı «Hidroqrafik gəmi» («Sokuryosen», 1931) adlanır.

T e y d z y o (1900- ?) – Nakamura Teydzyo XX əsr yapon poeziyasının məşhur simalarından biridir. Əsas etibarilə hokku janrında yazmışdır. Bütün dünyada məşhur olan bir çox hokku kitabının müəllifidir.

T a r o (1922 - ?) – Şair və jurnalist Kitamura Taro Yaponiyanın ən nüfuzlu qəzetlərindən olan «Asaxi»nin əməkdaşı olmuşdur.

Q e k k a y – Aokura Qekkay müasir yapon şairidir.

İ s i k o – Oqi İsiko müasir yapon şairidir.

S a d a m i t s u – Yokomura Sadamitsu müasir yapon şairidir.

S i q e o – Nonoquti Siqeo müasir yapon şairidir.

S y u n e n – Sioda Syunen müasir yapon şairidir.

# BİZİM HƏYATIMIZ – *Bir şəhər daması*

## Kitabın içindəkilər

Bir daha hokku haqqında	5
Sadəliyin müdrikliyi	15
ORTA ƏSRLƏR POEZİYASI	23
SAPA DÜZÜLMÜŞ MİSRALAR (Renkular)	113
YENİ POEZİYA	131
Müəlliflər haqqında məlumat	148

**Kompüter tərtibatı: Aqil Əmrəhov**

**Korrektorlar: Tamilla Rüstəmova**

**Selcan Məmmədli**

Çapa imzalanıb: . Formati: 70x100 1/32.

Offset çapı. Fiziki çap vərəqi: 27. Tiraj: 500. Sifariş: ...

**Azərbaycan Tərcümə Mərkəzi**

Ə.Topçubaşov küç. 74.

Təqdim olunmuş hazır fayldan “**Təhsil Nəşriyyat-Poliqrafiya**” müəssisəsinin mətbəəsində çap olunmuşdur.

AZ 1052, Bakı, Fətəli Xan Xoyski küçəsi, 121<sup>A</sup>



**BİZİM HƏYATIMIZ – BİR ŞEH DAMLASI**  
**(Hokkular)**

**Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında  
Tərcümə Mərkəzi  
Bakı – 2015**